




"SƏS" qəzeti mənim
ürün ən əxiz qəzətdir



Nº 165 (6848)



Prinsipial və dəyişilməz mövqe - güzəşt olmayıacaq!



**PREZİDENT İLHAM ƏLİYEVİN
şərtləri qəbul edilməyənə qədər
Ermənistanla sülh sazişi imzalanmayacaq!**

Füzulidə sönmüş
çırqlar yenidən
yanacaq



Keyfiyyətli təhsil: müasir tədris ocaqları



Sərti şumda kəsməli,
ya xırmando yabalaşmalıdır?



İlham Hüseynli baş troll
statusundan məhrum olundu



Yenə payızdan əvvəl
xəstəliklər gəldi



Uşaqlarımızı
kim öldürür?



Keyfiyyətli təhsil: müasir tədris ocaqları



Yeni tədris ilinin başlanmasıına sayılı günler qalıb. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsinin də ardıcıl həyata keçirilən uğurlu islahatlar, dövlət proqramları təhsili yeni inkişaf dövrüne qədəm qoymasına səbəb olub. Respublikanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin bilikli, savadlı böyüməsi üçün təhsil müəssisələrində yaradılan şərait dövlətimizin qudrətlə, dinamik inkişafda olduğunu göstərən

İSTİFADƏSİNƏ VERİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xirdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Qeyd edək ki, bu məktəbin layihəsi Xirdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən, hazırlanıb və

şəraitlə tanış oldu.

Vurğulayaq ki, STEAM layihəsi Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlində məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündelik həyatda tətbiqini şagirdləre aşilamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəfətxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, kiçik yaşı uşaqlar üçün zona, telim və robototexnika otaqları var. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır.

tədris avadanlığı ilə təchiz edilir.

Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsile dəstək" kimi layihələri də uğurla davam etdirir. Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilənlərin tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son illərdə çoxlu sayıda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirleşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir.

Bu gün paytaxt Bakı ilə yanaşı, ölkəmizin bölgələrində də müasir tipli təhsil müəssisələ-



amillərdəndir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilən proqramlar, layihələr təhsilde əldə edilən uğurların sayını artırır. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzallanmış müvafiq sərəncamlar əsasən, regionlarda modul tipli məktəblər quraşdırılıb, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı temiri və bərpası işləri uğurla həyata keçirilib və bu davam etməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər təhsil infrastrukturunun müasirleşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verir.

YENİ TƏDRİS İLİNDE MÜASİR MƏKTƏB BİNALARI ŞAGİRLƏRİN

Məktəb binasının tikintisine 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətə təşkili üçün hər cür şəraita malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 neferlik akt zalı yaradılıb.

Prezident İlham Əliyev yeni təhsil ocağını məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışaqədər hərbi hazırlıq otağında, STEAM Mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkhanada yaradılan

Xirdalan şəhəri 11 sayılı tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayesində uğurla davam edir.

TƏHSİLƏ AYRILAN PUL GƏLƏCƏYƏ YATIRILAN SƏRMAYƏDİR

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan, həzirdə dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox müvafiq amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir

şagidlərin ixiyarına verilir. Ölkənin bütün regionları kimi Şamaxı, İmişli və digər rayonlarında da yeni tipli məktəblər istifadəyə verilib. Yeni açılan məktəblərdə müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var. Görülən işlər deməyə əsas verir ki, təhsil müəssisəsində şagidlərin elmin sırlarına dərindən yiyələnmələri üçün hərtərəflü yüksək səviyyədə şərait mövcuddur.

Nəzakət Ələddinqizi



Bəli, ikinci Qarabağ müharibəsinin dən sonra Azərbaycan-Ermənistan sülh gündəliyi etrafında intensiv görüşlər davam edir. Və bu gün ikinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Ermənistana aparılan sülh danışqları prosesində ortaya qoyduğu dəyişmez, qətiyyətli mövqeyi bir daha göstərir ki, meğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanmış sazişə imza atılacaq. Çünkü Azərbaycan Qalib təref kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanelər getirib vaxt udmaq istəsə də buna nail ola bilmir. Səbəb isə bölgədə maraqlı olan güclər Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasına israrlıdır. Və bu gün dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Təreflər arasında aparılan sülh danışqları isə həm Rusiyada, həm də Avropana reallaşır. Bir sözə .

**PRESİDENT İLHAM ƏLİYEV
SÖZÜNÜ DEDİ - BEŞ
PRİNСİP, RUSİYAYA MESAJ,
BRÜSSELİN VASİTƏÇİLİYİ...**



2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezidenti İlham Əliyev sülh danışqları ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirdi ki, irəli sürülən prinsipə əsaslanan sülh müqaviləsi imzalanıb: "Bizim sülh danışqları ilə bağlı mövqeyimiz ayındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalanıb". Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Son danışqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli temaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayıq, bunu təşəbbüskar kimi irəli sürmüşük". Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı təref də buna hazır olmalıdır və sözə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirmelidir. Bəli, iki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan

Prinsipial və dəyişilməz mövqə - güzəst olmayıacaq!

**PREZİDENT İLHAM ƏLİYEVİN şərtləri qəbul edilməyənə qədər
Ermənistanla sülh sazişi imzalanmayacaq!**



Bir yandan Brüssel prosesine sadiq olduğunu bildirən, hətta görüşlərdə progressiv irəliliyələrə belə "he" deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danişir. Bir tərefdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyində bəhs açan Ermənistən nəticədə üzərinə götürdüyü öhdəliklərə riyət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar töredir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlilik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi "mövqə" Ermənistən üçün yaxşı gələcək vət etmir. Göründüyü kimi, Azərbaycan Prezidentinin açıqlamasında Ermənistən yönəlik açıq xəbərdarlıq mesajı da yer alır.

Dövlət başçısı Ermənistən sülh və savaş arasında prinsipial seçim etməyə çağırır. Sülh sazişi imzalanana qədər sülh vəziyyətinin olmayağını bəyanlayır. Yəni, Ermənistən sülh istəyirse, sülh sazişini mütləq ən qısa zaman ərzində imzalamalıdır. Azərbaycan Prezidenti rəsmi İrəvandən sülh sazişi ilə bağlı müsbət reaksiya gözlədəyini qabardır: "Çünki, əgər, bizim Ermənistənla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh de yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bize sülh və dayanıqlı inkişaf, proq-

nozlaşdırılma, sıfır müharibə riski lazımdır, bize müharibə lazım deyil. Bize evvel də müharibə lazım deyildi". Bəli, həqiqət budur ki, qalib təref kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır veziyətdədir. Yəni Azərbaycan Prezidenti Vətən müharibəsində elda edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığı nail olmaq üçün postmühəribə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqələrini daha da möhkəmləndirən Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyaq Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistəna göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistən üçün böyük fəlakət olacaq: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir.

Bir sözə, Ermənistəna təklif olunan prinsiplər sülh sazişi üçün təməl olmalıdır. Və bu gün Azərbaycan Prezident İlham Əliyevin apardığı düzgün xarici siyaset Cənubi Qafqaza sülh getirmək nöqtəyi-nəzərində uğurlu bir siyasetdir. Bundan sonrakı münasibətərədə də Azərbaycan bu mövqeyini qoruyub, saxlayacaq. Çünkü Azərbaycan Prezidentinin apardığı siyaset regionumuza sülh və firəvanlıq getirəcək. Beləliklə, bütün bular onu göstərir ki, regionda vəziyyət diktə edən təref Azərbaycandır və ölkəmizin atlığı addımlar beynəlxalq hüquqa əsaslanır. Və Azərbaycan öz sülh təşəbbüslerinə adekvat cavab tələb edir və bizim buna tam hüqqimiz çatır. Çünkü hüqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin erazisi nə gör dikkirik və öz halai torpaqlarımızın bir qarşısını da heç kəsəverməyəcəyik.

Bu nəlliyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məhərəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasetinin reallığıdır.

RƏFIQƏ KAMALQIZI



Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

Sentyabrın 12-də nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çinhay Əyalətinin Partiya Komitəsinin katibi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü Çen Qanın bu ölkədə səfərdə olan xarici nümayəndə heyətlərinin rəhbərləri ile görüşündə iştirak edib. Görüşdə Çin Xalq Respublikasının inkişaf yolundan və qazanılan nailiyətlərdən, həmçinin qarşıda duran hədəflərdən etraflı bəhs edilib. ÇXR-in Sədri, ÇKP-nin baş katibi Si Cincinin yeni dövrə Çin xüsusiyyəti sosializm haqqında ideyalarının məhiyyəti və praktiki əhəmiyyəti barədə geniş məlumat verilib.

Görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri üçün nahar verilib. Nahara qatılan YAP nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun ÇKP Mərkəzi Komitəsinin üzvü, ÇKP MK-nin Beynəlxalq əlaqələr şöbəsinin müdürü, nazir Liu Ciençao ilə səhbəti zamanı Azərbaycan ilə Çin arasındakı dostluq münasibətlərinin inkişaf səviyyəsindən məmənunluq ifadə olunub, ölkə liderlərinin əlaqələrin dərinləşməsindən müstəsna rolunun əhəmiyyəti vurğulanıb.

YAP-ın nümayəndə heyəti Çində beynəlxalq partiyalararası konfransda iştirak edib



Həmçinin Azərbaycan-Çin münasibətlərinin hazırkı durumu və perspektiv imkanlardan danışılıb. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsini dəstekləyən ilk ölkələrdən biri olduğu xatırladılıb, Zəngəzur dəhlizinin reallaşdırılmasının regional və beynəlxalq önemi diqqətə çatdırılıb.

Səhbət zamanı Çin və Azərbaycanın ölkələrin ərazi bütövlüyü məsələsində sərgiledikləri mövqeyin dəyişməz olduğu vurğulanıb. Eyni zamanda,

YAP-ÇKP əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişafındakı rolundan söz açılıb.

Daha sonra YAP-ın nümayəndə heyəti

sının səciyyəvi xüsusiyyətləri barədə təqdimat olub. Çıxışlar zamanı vurğulanıb ki, Çin modernləşməsi yeni inkişaf modelidir və xalqların xoşbəxt gələcəyinə hesablanıb. Bundan başqa, Çinin ekologiyanın qorunması sahəsində gerçəkləşdirildiyi layihələr haqqında ətraflı məlumat verilib.

Həmin gün YAP-ın nümayəndə heyəti Sançanyuan Təbiət Qoruğu və Ekoliya üzrə Büyük Məlumat Mərkəzini də ziyaret edib.

İller önce yurd-yuvasından didergin düşenler öz dogma yurdularına dönüş edirlər. Bu, başqa bir qayıdır. Zəfer qazanaraq öz torpaqlarını azad etmiş xalqın yurduyaşına dönüşdür. Sönmüş çırqları yandırib, yeni həyata uzun illerin ağrı-acısını yaşamış insanlar olaq başlayacaqlar. Daha bir köç karvanı insanlara bu sevinci yaşatdı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan 24 ailə Füzuliye çatıb. Yenidən cüçəklənən Füzuli doğma sakınlarını qarşılamağa davam edir. 24 ailə olmaqla, 92 nəfər Füzuli sakını doğma yurduna qovuşub. Bu sevinci yaşayan her bir kes - Füzuli sakınları hərətəlli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadəti Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdardılar. Bunuñla da Füzuli şəhərində 119 ailə olmaqla, 441 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşidakı günlərdə Füzuli şəhərinə ailələrin

Füzulidə sönmüş çırqlar yenidən yanacaq



köçürülməsi davam edəcək. Xatırladaq ki, cari ilin avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksində Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. Evlərin bölgüsü məcburi köçkünlər yeniyən yaşayış sahələrinin veriləşməsinin həzirdə qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədaletlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.

"SANKİ VƏHŞİ BİR QƏBİLƏ BU ŞƏHƏRİ ZƏBT ETMİŞDİR"

Vətən müharibəsində Azərbaycan Ordusu işgal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə Qəlebə yazdı. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayraqımız dalgalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixinde Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Əlbəttə ki, rəşadəti orduñuzun bölmələrinin işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırması bizlərə fəxərət hissini yaşıtdı. 44 günlük Vətən müharibəsində ordumuz qəlebə tariximizi yazdı. Elə ilk gündən - 27 sentyabr tarixində Füzuli rayonunun Qaraxanbəyi, Qərvənd, Kənd Horadız, Yuxarı Əbdürəhmanlı kəndləri, Cəbrayıllı rayonunun Böyük Mercanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdəq istiqamətlərində yüksəkkliklər, 3 oktyabrdə Tərtər rayonunun Suqovuşan və Taliş kəndləri, Cəbrayıllı rayonunun Mehdi, Çaxırlı, Aşağı Maralyan, Şeybəy, Quçaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndi, 4 oktyabrdə Cəbrayıllı şəhəri və rayonun Karxulu, Şükürbəyi, Yuxarı Maralyan, Çərəken, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad olundu. Hər gün qəlebə sevinci ilə yaşıyırdıq. Ardıcıl olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan bize qəlebə xəbərlərini çatdırıldı. 17 oktyabri tarixi. Bu gün isə Füzuli rayonunun Qoçəhməddi, Çimən, Cuvarlı, Pirəhməddi, Musabəyi, İslıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olundu. Hər kəs bu sevinci göz yaşları ilə qarşılıdı və yaşıdı. Əlbəttə ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun ikinci Qarabağ müharibəsində cənub-sərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü.

Bu qəlebənin qazanılmasında Azərbaycan

xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birligi mühüm amillər oldu. Cənab Prezident onu da bildirmişdir ki, beziləri hesab edirdi ki, Füzuli şəhərin işğaldan azad etmek mümkün deyil. Hətta əntənəməmiş herbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulinə götürmək, onu işğaldan azad etmek üçün bəlkə aylarla vaxt lazım olacaq və bu eməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi: "Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfi missiya-nın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun eksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, elbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsərəlamet qalmayıb, bir dənə de salamat bina qalmayıb. Çünkü otuz il ərzində o vəhşilərin əlinde idi, yırtıcı heyvanların əlinde idi, çəqqalların əlinde idi. Bütün binalar sökülib, dini abidələrimiz sökülib, hər şey talan edilib, evlərin dam örtükleri, pəncəreləri, eşyaları, hər şey. Sanki vəhş bir qəbilə bu şəhəri zəbt etmişdir".

1988-ci ildən başlayan Ermənistan təcavüzungə qarşı mübarizədə mirnlərə füzulili döyüşmüs, yüzlərə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüştür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girov, 1450 nəfər müxtəlif dərəcəli əllili var. Füzuliya erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaqlar zərər çəkmış, onlardan 155 nəfəri yetim qalmışdır. 23 Avqust 1993-cü ilə Füzuli Ermənistan ordusunu tərəfindən işğal olunmuşdur. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun 1994-cü ilin dekabr ayında başlatdığı Horadız əməliyyatı nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadız qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçə də, bu əməliyyat uğursuzluqla nəticələndi.

ABADLIQ-QURUCULUQ MEYDANINA ÇEVİRİLƏN FÜZULİ

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə her bir səfəri və görülən işlərlə tanışlıq bu ərazilərin tezliklə abadlaşmasından xəber verir. Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Füzuli də abadlıq-quruculuq meydانına əvərilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərinə həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydımız-

la əzəli Qarabağ torpağında insanların rahat, fizivən yaşamasına istiqamətlənib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə her bir səfəri tarixi hadisələrlə yadda qalır. Böyük Qaydımız ugurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizə əzəli sakınları öz dədə-baba yurdlarına qayıdır. İnsanların doğma yerlərdən səsləri eşdir. Təkcə Qarabağ regionuna 2026-ci ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bildiyimiz kimi, Ağdamda Xıdırı kendinən dövlət başçısı tərəfindən öten il təməli qoyulmuşdur. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılır. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhəlesi üçün 160 hektar torpaq sahəsi ayarlıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur. Laçında indiyedək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının etrafında çimərlik-istirahət mərkəzi salınır. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işçiləndirilib. Şəhərin işçiləndirilməsi müasir modelə tam uyğunlaşdırılır. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvelərin, sildirmələrin işçiləndirilməsi da Laçının gözəlliyini əks etdirir.

**İŞĞALDAN AZAD OLUNAN
ƏRAZİLƏRİMİZ ZAMANIN
TƏLƏBLƏRİNƏ UYGUN
QURULUR**

Ağalı və Taliş kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıdır. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qaydan əhali ilə görüşərək "Bu gün Laçın şəhərinin sakınları uzun fasilədən sonra öz doğma şəhərinə qayıdlılar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm", - deyə bildirmişdir. Bu, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. Artıq Laçın şəhərinin Baş planı hazırlanıb və bu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İşvərenin "SA Partners" şirkətinin iştirak ilə hazırlanıb. Laçının özüne-məxsus füsunkar təbəti və rəngarəng landşafeti nəzərə alınaraq şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, feal rekreasiya, idman, aqıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəze çevrilməsinə şərait yaradacaq.

Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına əvərilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərinə həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydımızla əzəli Qarabağ torpağında insanların rahat, fizivən yaşamasına istiqamətlənib.

Zümrüd BAYRAMOVA

Cinayətə görə CAVABVERMƏ ZAMANI ÇATIB

Qubadlı rayonunun Melikəhəmədli kəndində və Zəngilan rayonunun Vəcneli kəndində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına məxsus olduğu iddia edilən meyitlərin qalıqlarının ekskumasiya edilməsi ilə bəzi məqamlar ortaya çıxır və bununla bağlı məsələlər diqqəti cəlb edir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən tamamilə haqlı və qanunu olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımla bağlı 103-cü, əhalinin deportasiyası və ya məcburi köçürülməsi ilə bağlı 107-ci, qəsdən adam öldürmə 120.2.12-ci və digər eyni dərəcədə ağır normativ xarakterli cinayət əməlləri ilə cinayət işlərinin başlanması heç də təsadüfi deyil. Artıq tam şəkildə araşdırma aparılır və ciayətlərə görə qanun qarşısında cavab verməyin tam zamanı çatib.

Tapıntılar və ekskumasiya nəticəsində üzə çıxan faktlar şok salıcıdır və işgalçılardan qeyri-insani xarakterini, məhiyyətini ortaya qoyur. Sözsüz ki, vandalların Birinci Qarabağ müharibəsi zamanı tərəfdikləri faktlar tekce bu deyil və belə faktlarla dəfələrlə rastlaşmışdır. Bu cür sarsıcı tapıntı bir neçə dəfə oraya çıxıb və hər biri erməni vandallığının, vəhşiliyinin sübutudur. Xatırladığımız kimi, ötən əlin martında da Azərbaycanın esir və itkin düşmüş, girov götürürlər vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat vermişdi ki, Azərbaycan ordusunun əsgərləri Xocalı rayonunun Fərrux kəndi yaxınlığında mühəndis işləri apararkən meyitlərin qalıqlarını aşkar ediblər. Taplan meyit qalıqları ötən əsrin 90-ci illərində Fərrux yüksəkliyi uğrunda geden döyüslərdə itkin düşmüş 62 hərbi qulluqçundan üçünə aid olduğu güman edilir. Diqqətə çatdırıraq ki, ötən əsrin 90-ci illərində təkə Fərrux yüksəkliyində deyil, həmin yüksəklik yaxınlığında yerləşən Pirlər kəndində 46 Azərbaycan hərbçisi, Əliağalı kəndi yaxınlığında isə daha 11 nəfər itkin düşüb. Heç şübhəsiz ki, onlara qarşı da belə vandallıq tərədiləb və bu cinayətlərə görə de erməni vandalları, cinayətkarları cavab verməli olacaqlar, özü de qanun qarşısında.

Nəzərə çatdırıraq ki, Azərbaycan tərəfinin itkiləri ilə bağlı rəqəmlər erməni işgalçılardan vəhşiliklərini, qəddarlığını, qanıçənliliyini bir daha sübut edir. Ümumiyyətə, hazırda Qarabağda ötən əsrin 90-ci illərindən bəri 4 mindən çox azərbaycanlı itkin düşmüş hesab olunur. Bu bir xırda rəqəm sayıla bilməz. Bunun üstündən keçmək, nəzərə almamaq mümkün deyil. Çünkü çox böyük rəqəmdir və soyqırım kimi tanınan cinayətkarlığın eśl sübutu, isbatıdır. Təsadüfi deyil ki, rəsmi Bakı dəfələrlə İrəvanı bu azərbaycanlıların taleyi ilə bağlı məlumatı gizlətməkdə ittiham edib, özü də haqlı olaraq ittiham edib. Amma görünən odur ki, Ermənistan tərəfi bununla bağlı cavab verməkdən yayınmaq fikrindədir, çünki bunun ağır cinayət olduğunu ermənilər özləri də çox yaxşı bilirlər. Hətta Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə müraciət edərək problemin həlliine yardım da isteyib. Amma yənədə görünən odur ki, susmaqla işlərinin bitmiş hesab edirlər. Təbii ki, sona qədər belə davam edə bilmez və bunun bir cavabdehliyi, cinayətə görə qanun qarşısında cavab vermək gərəkir.

Təessüf ki, azərbaycanlılara qarşı, özü də Azərbaycan torpağında belə açıq-aşkar, dəhşətli cinayətlər tərəfdildiyinə görə Ermənistana qarşı hələ de



heç bir sanksiya tətbiq edilməyib. Sanksiyaların tətbiq edilməməsi, qanunsuz hərəkətlərə, ələlxüsəs da cinayət əməllerinə görə cəzasızlıq səbəbindən Ermənistan tərəfi məsələlərin heç birinə bu zamana qədər məhəl qoymayıb. Biliyimiz kimi, 30 ilə yaxındır ki, işgalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasıni açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinə Ermənistan tərəfində məhəl qoymayıb. Yəni əməl edilməyib. Bu isə təsadüfi və səbəbsiz deyildi. Səbəb də mehz qanunsuzluğa, cinayət əməllerine görə cavab verilməməsi, məsuliyyətə cəlb edilməməsi, qanun qarşısında ittiham olunmamaqdır. Məhz elə bu səbəbdən də artıq cinayətə görə cavab verme zamanı çatib. Bunu ələlxüsəs dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, tərəfdiyi cinayətlərinə görə Ermənistan tərəfi cavab verməsə bundan sonra da çəkinmədən cinayət əməllerinə el atmaqdan çəkinməzler. Bu isə təbii ki, təkə Azərbaycan əcmiyyəti üçün deyil, bütövlükdə dünya ictimaiyyəti üçün diqqətdən yayılacaq məqam deyil. Çünkü tərəfdilən cinayətlər insanlığa qarşıdır və buna görə mütləq qanun qarşısında cavab verilməlidir.

Ən acınaqalı, en təessüf doğuran məqam əlbəttə ki, Ermənistanın bu qədər barbar, bu qədər qeyri-sivil məhiyyətini açıq-aşkar nümayiş etdirdiyi halda, beynəlxalq strukturlar tərəfindən bu ölkəyə qarşı bir dənə də sərt addımların atılmamasıdır. Təsadüfi deyil ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni erməni silahlı birleşmələri hələ də hansı yollarla saxlanılmadır, başqalarını yerləşdirilmədədir və bunu hələ də elə bil dünən görə bilməyib. Rəsmi İrəvan hələ də Azərbaycanın həmin ərazilərindəki qanunsuz silahlı dəstələri maliyyələşdirir və bundan çəkinmir də. Sözsüz ki, bütün bunlar təxribatlılıq əməlləridir. Belə təxribatlılıq əməllərinə ermənipərest siyasetçilərin dəstək vermesi qəbul edilən deyil, çünki insanlıq üçün faciə tərətməyin dəstəklənməsi ümumiyyətlə ağaşlaşdır. Amma bunun də bir sonu olmalıdır və görünür artıq cavab verməyin zamanıdır.

Azərbayca tərəfi düz 30 ilə yaxın müddətde BMT-nin məlum dörd qətnaməsinin icrasını gözləsə də bunun bir nəticəsi olmadı. Əksinə, Ermənistan tərəfi belə olduğu təqdirdə yeni-yeni torpaqların işgalinə niyyətləndilər və təxribat tərətməkdən çəkinmədilər də. Sözsüz ki, Azərbaycan artıq ötən əsrin 90-



Ərdoğan - Paşinyan görüşü nə ilə yadda qaldı?

"Türkiyə prezidenti Recep Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışılığı olub. Bu telefon danışlığında təbii ki ilk növbədə son günlərdə Ermənistan-Azərbaycan arasında artan gərginlik müzakirə mövzusu olub". Bunu SİA-ya açıqlamasında politoloq Mətin Məmmədi dəyib.

Onun sözlərinə görə, telefon danışığından əvvəl Türkiyə prezidenti son zamanlar regionda artan gərginliklə bağlı öz mövqeyini açıq ifadə etmişdi və qeyd etmişdir ki, Ermənistanın artan təxribatçı hərəkəti bölgədə sülhə təhlükə yaradır: "Türkiyə prezidenti Ermənistanın belə təxribatçı fəaliyyətdən, addımlardan çəkinməyə çağırımsıdı. Recep Tayyib Ərdoğanla Paşinyan arasında olan bu telefon danışlığında Türkiye prezidenti bu mövqeyini Ermənistanın Baş nazırının diqqətinə çatdırıb. Yəni Ermənistanı bölgədəki o destruktiv mövqədən imtina etməyə və bölgədə sülhə, əmin-amanlığa təhdid yaradan addımlar atmaqdan çəkinməyə çağırıb. Düzüdu bu telefon danışığından sonra geniş bir açıqlama verməyib. Ümumi olaraq, ikitərefli və regional məsələlər, regionda olan veziyət müzakirə olunub. Bir sözle, əminəm ki, telefon danışlığında Türkiye prezidenti Recep Tayyib Ərdoğan öz mövqeyini növbəti dəfə Ermənistanın Baş naziri Nikol Paşinyanın diqqətinə çatdırıb. Yəni Türkiye bölgədə davamlı sülhün və əmin-amanlığın yaranmasına maraqlıdır. Təessüf ki, Ermənistanın regionda apardığı siyaset sülhə təhdid yaradır".

Gülyana

"The National Interest" jurnalı: "humanitar yüklerin çatdırılması üçün Ağdam yolu açıqdır"

BŞ-in nüfuzlu "The National Interest" jurnalında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqovun "Laçın yolu ətrafında Ermənistanın beynəlxalq miqyasda təşkil etdiyi sünü böhran" a həsr olunmuş məqaləsi dərc edilib.

Məqalədə Ermənistanın Laçın ətrafında yaratdığı sünü böhranla bir müddət əvvəl kövrək ümidi və edən danışqlar prosesinə ciddi şəkildə zərbe vurdugu qeyd olunur. Laçın yolundan əvvəller minaların, silahların daşınması və qacaqmalçılıq məqsədile istifadə olunduğu xatırladılır. Müellif Laçın yolu ətrafında yaradılan sünü böhrandan Ermənistanın alet kimi istifadə edərək məsələni BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası səviyyəsinə qədər getiridiyi diqqətə çatdırıb. Bildirilib ki, Təhlükəsizlik Şurasının iclasında bəzi ölkələrin çıxışlarında humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etməmək çağırışı təsadüfi deyil. Ermənistanın apardığı kampaniya ilə Azərbaycana, beynəlxalq ictimai rəyə və BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələrə qarşı psixoloji və mənəvi təzyiq etməyə çalıştığı göstərilib.

Ermənistanın bu kampaniya vasitəsilə beynəlxalq ictimai rəyədə guya "Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməz" qənaətini yaratmağa çalışdığı diqqətə çatdırılıb. Bununla da, əslində, Ermənistanın danışqlar prosesində əvvəlcədən səmimi olmadığı oxucuların diqqətine çatdırılıb. Məqalədə, eləcə də Qarabağda ermənilərin yaranmış vəziyyətin girovuna çevrildiyi qeyd edilib. Neticədə isə digər dövlətlərə xatırladılıb ki, əgər onlar heqiqətən də Qarabağda ermənilərin "humanitar böhran"la üzləşdiklərinə inanırlarsa, o zaman bilməlidirlər ki, humanitar yüklerin çatdırılması üçün Ağdam yolu açıqdır.

Vaxt var idi ki, oxuyan təhsil ar-
dında gedirdi, oxumayan da
özünə bir sənət, peşə seçirdi.
Sənədlərini ya 8-ci sinifdən, ya da
tam orta təhsili başa vurduqdan son-
ra peşə məktəblərinə verib bir peşə-
nin sahibi olmağa çalışanlar var idi.
Bunu övladlarına valideynlər də
məsləhət bilir, ona peşə seçməsində
bacarıqlarını əsas götürməklə kömək
edirdi. Beləliklə də bir məktəbin so-
nuncu sınıfını bitirən gənclərin təxmi-
nən 10-u ali məktəbə, 3-5-i orta ixti-
sas məktəblərinə, 4-5-i isə peşə mək-
təblərinə daxil olurdu. Peşə məktəb-
lərində isə onlar elə yetişdirilirdi ki,
sabah peşələrinin sahibinə çevrilir,
həm dövlətə, cəmiyyətə xeyir verirdi-
lər, həm də öz ailə bündələrini yara-
da biliirdilər.

Cəmiyyətdə baş verən 3 hadisə

Bəs sonra necə oldu? Haradasa, 90-cı il-
lərin sonlarından etibarən cəmiyyətimizdə 3
hadisə bir-birini izləməyə başladı. Birincisi,
insanlar yeni bir xəstəliyə mübtəla oldu - küt-
ləvi şəkildə ali təhsil almaq xəstəliyinə. De-
meli, bu xəstəliyin patologiyası belə idi ki, ha-
mının uşağı təhsil almalıdır. Oxudu, oxumadı,
uşaqlar təhsilli olmalıdır. İkinci, bu, bir dəbə
çevrildi. Bütün valideynlər övladlarının ali təh-

Peşələrdən uzaq bizlər...



vam etdiririk? Xəstəlik, dəb və bəhsəbəs id-
dialarını. Axi bilə-bilə ki, övladımız müəllim
olmaq üçün yetəri savada malik deyil, mü-
həndis, tibb bacısı, feldşer, hərb rəhbər, psi-
xoloq (onlara salsa biləcəyimiz ixtisaslar var)
olmaq üçün qabiliyyəti, bacarığı, səriştesi
yoxdur, onu ne üçün oxumağa vadar edirik,
ne üçün illərlə ailə bündəsinə ziyan vuraraq
onu müəllim yanına hazırlıqlara gönderirik?
Sonda isə görürük ki, həqiqətən də bu uşaq
bu sahələr üçün yaranmayıb. Biliyi, dünyagör-
üşü, xüsusiələr də istək və arzusu müəllim, hə-
kim, tibb bacısı, mühəndis olmaq üçün deyil.
O, bu sənətlərdə özünü tapa bilmir. Ele bu
səbəbdəndir ki, indi cəmiyyətimizdə yüzlərə
insan var ki, hər hansı bir təhsil alıb, lakin
gözəllik salonlarında manikürçü, saç kəsən,
mağazalarda satıcı, idarə, müəssisələrdə
texniki işçi kimi çalışır. Bu, onun göstəricisidir
ki, valideynlərinin iddiaları ilə zorla bir ali
təhsil alıb, artıq özünü dərk edənən sonra
isə düşünüb ki, yox, bu sahə mənlik deyil.
Yenidən hansısa kurslara, telimlərə getməkə
bacardığı işin qulpından yapışmağa çalışıb.
Bax, bu da son nəticə: ali təhsilli manikürçü,
dərzi, pincəti, fehlə və sair.

Belə isə...

Düşünməyə dəyər. Hələ də cəmiyyəti-
mizdə ali təhsilə bağlı xəstəliyin, debin və
bəhsəbəsin tüğyan etdiyi bir şəraitdə söyle-
mək yerinə düşər ki, düşünmək gec deyil.
Özümüzə əziyyət verməyək. Qazandığımızı



sil alması üçün əllərindən gələni etməyə baş-
ladılar. Üçüncüsü isə bu oldu ki, bəhsəbəs
cəmiyyəti ağızına aldı. Filankesin uşağı oxu-
du, mənimki nə üçün oxumasın, qonşunun
uşağı ali məktəbe girdi, mənimki nə üçün ge-
ri qalsın. Saq olsun, ozamankı Dövlət İmta-
han Komissiyası da bütün bunlar üçün çox
optimal şərait yaradırdı. Yəni, gündən-güne
balları aşağı endirib, ödənişli ixtisasların sa-
yını artırmaqla valideynlər kredit götürüb,
borc alıb uşaqlarını universitetlərde oxutma-
lara şərait yaradırdı. Bu isə cəmiyyətin tale-
yində baş verən 3 hadisənin təlabatını artıq-
laşdırmaşı ilə ödəyirdi. Odur ki, artıq peşə mək-
təblərinə ehtiyac qalmırı. Yəni, kütəvi şəkil-
də peşə məktəblərindən əzaqlaşma başla-
mışdı. Uşaqının peşə məktəbində oxumasını
sanki valideynlər özlərinə siğışdırırdı.

Həmin illərin statistik göstəricilərinə nə-
zər salınsa, dediklərimiz təsdiqlənər ki, peşə
məktəblərinə qəbulun səviyyəsi tamamilə
aşağı enmişdi. Hələ arada bəzi peşə məktəb-
ləri bağlandı. Və yaxud da sayları azaldıldı.
Nəticədə isə universitetlərde təhsil alanların
sayı artırdı. Oxumayanlar isə heç bir bacarığı
və ya peşə təhsili olmadıqna görə özlərinə iş
tapmaqdə çətinliklərə üzləşdilər.

Həmçinin də universitete aşağı balla daxil
olanlar iş tapmaqdə çətinlik çəkdilər. Cün-
ki işləmek üçün yena də imtahan tələb olun-
durdu. Bu imtahanlarda isə suallar çətin oldu-
ğu üçün 200-250 bal ilə universitetə daxil
olanların bu suallar qarşısında məttəl-məttəl
baxmaqdan başqa çərəsi yox idi.

Hansı ki...

Bəli, hansı ki, bütün dövrərdə peşə sa-
hibləri olub ki, onlara el arasında "sənətkar",
"usta" adları verilib. Məsələn, sürücülər tanı-
mişiq ki, onlara yaşadığı rayonda hər kəs
"usta" deyə müraciət edirdi. Çünkü sənətinin
sahibi idi. İllərlə insanları ən ucqar dağ kənd-
lərinin abadlıqdan kənar yolları ile rayon, şe-
hər mərkəzlərinə aparıb getirmiş, çalışdığı
dövrədə heç bir qəza olmamışdı.

Avtomobil təmiri ilə məşğul olan peşə sa-
hibləri tanımışiq ki, necə deyərlər, əlləri qızıl
kəsib. Yaşadığı erazidə heç də ən yüksək və-
zifədə çalışınlardan pis dolanmayıb. Qazan-
çı əla olub. Nə üçün? Çünkü sənətinin sahibi
olub. Qarşısına qoyduğu məqsədə müvəffə-
qiyətli çatıb, olub usta. Həm hörməti olub el
arasında, hem də qazancı.

Zərgərlər tanımışiq, həqiqətən də əlləri
zərgər insanlar. Onların çox böyük zövqle və
incilikle hazırladıqları zinet eşyaları her kəs
tərəfindən teqdir olunub, sıfariş sıfariş üstünə
gəlib. Qazancı da heç də müəllim, həkim,
mühəndislərdən aşağı olmayıb.

Diş texnikləri tanımışiq. Evinde və yaxud
da yaşadığı kənd, qəsəbə, şəhərdə hansı
binanın bir-iki otağını kirayələyərək çalışıb.
Bu işi görməsi üçün heç orta ixtisas tibb təh-
sili də olmayıb. Sadəcə kurslarda iştirak edib,
peşənin sirlərini öyrənib. Həmin adamlar öle-
nədək də diş texniki kimi çalışıblar. Xəstələri
də destə-dəstə gəlib. Çünkü seçidləri peşəni
dərindən öyrənilər. Qazancları da əsla təh-
silli adamların qazancından geri qalmayıb.

Dülgerlər tanımışiq, adları yaşadıqları
mahalla bir olub. Onların düzəltdiyi qapı-pən-
cərələr indi də evlərimizin yaraşığıdır. Böyük

zövqlə, keyfiyyətlə taxta üzərinə köçürüyü
məharəti həmişə, necə deyərlər, müşərisini
baş üzərində edib belələrinin. İnsanlar qapı,
pəncərə düzəldirmək üçün aylarla növbə
gözləməli olublar. Bu ustaların evləri də, hə-
yətəri də, dolanışqları da ən yüksək vəzifə
də çalışanlardan yaxşı olub.

Dərzi, pincəti, daş ustaları, xalçaçı, tərə-
vezçilər tanımışiq ki, əlləri zərgər olub. Nein-
ki yaşıdlıqları yerde, qonşu şəhər-kəndlərdə
də məşhur olublar. Onların sorağı ilə insanlar
kəndbəkənd, şəhərəşəhər gəlib işlərini on-
lara göndərməyi məsləhət biliblər. Onlar da
ki, hər zaman ən yüksək səviyyədə yaşayıb-
lar. Əllərinin zəhməti, alınların təri ilə özleri
fürsət hərtərəflı şərait yaradıblar. Heç də təh-
silli olanlardan geri qalmayıblar.

Kamil bir palançı və ya yarımcıq papaqcılıq...

Beləliklə də bu qənaətə gəlmək olar ki,
bəli, dahi şairimiz Nizami Gəncəvinin də de-
diyi kimi, kamil bir palançı olsa da insan, yax-
şıdır yarımcıq papaqcılıqdan. Bəli, ister orta
ixtisas, ali, magistratura, aspirantura, isterse
də hər hansı peşə təhsili olsun, sənət və pe-
şəye kamilcəsinə yiylənmək, onu sevmək
ən üstün cəhətlərdəndir. Belə olan təqdirde
ailən üçün hər zaman qazancın olacaq. Belə
olan təqdirdə heç kimin qarşısında gülünc və
ziyyətdə qalmayaqçasan.

Belə isə nə üçün bu gün övladlarımızı pe-
şə öyrənmək üçün peşə məktəblərinə yolla-
mırıq və yaxud da hər hansı usta yanına qoy-
muruq. Nə üçün yenə də həmin 3 iddianı da-

diger övladlarımızın ruzisində kəsib hazırlıqlara verməyək. Uşaqlarımızın kiçik yaşıla-
rından hansı peşəyə, sənətə maraqları oldu-
ğunu keşf edək. Büyüdükən onları istədikləri
sahələrə istiqamətləndirək. Qoy onlar ali təh-
silli de olsunlar, orta ixtisas təhsilli də. Qoy
onlar dərzi, dülger, manikürçü, tərəvəz usta-
sı, xalçaçı, zərgər de olsunlar. Hazırda ölkə-
mizdə fəaliyyət göstərən peşə təhsili məktəb-
lərində onlara peşə təklif olunur. Onlardan
yararlanmağa çalışımaq lazımdır.

Baxmayaraq ki, bu gün də Dövlət İmta-
han Komissiyası tərefindən ballar endirilir.
200 bal toplayan abituriyentlərin ali məktəb-
lərdə təhsil almaları üçün şərait yaradılır.
Lakin gəlin valideyn olaraq özümüz daha dərin-
dən düşünək. Bize bunların hansı sərf edir?
2-3 il hər ay 100-200 manat verib hazırlığa
göndərdiyimiz uşaqımızın son nəticə ola-
raq 200 bal toplayıb ali təhsil almasımı, yox-
sa elmə marağının olmadığını hiss etdiyimiz
andan etibarən hər hansı bir peşəyə yönlen-
dirilməsim? Onsuz da oxumaq həvəsi olma-
yan gənc ali təhsil alsa da, özünü başqa bir
peşədə tapacaq. Belə isə ailə bündəsinə zə-
rər vurmağa deyərmi?

Axi peşələr də cəmiyyət üçün gərkidir.
Bəs hər birimiz ali təhsil alıb müəllim, mü-
həndis, həkim və sair olacaqısa, bizim pal-
tarımızi kim təkcək, dırnaqlarımızı kim mani-
kür edəcək, saçlarımızı kim kəsəcək. Maşını-
mız kim təmir edəcək, xəyalımızdakı zinət
əşyasını və yaxud qapı-pəncərələrimizi kim
düzəldəcək..

Mətanət Məmmədova

Qafqazda “ikinci cəbhə” arzusu



Cənubi Qafqazda baş verən hadisələri hərə bir cür şərh edir. Qərbin versiyası ilə Rusyanın və onun dostlarının qənaəti bir-birini təkzib edir, yaxud ən azından fərqlidir. Rusiyada düşünürlər ki, Ermənistandan Azərbaycan arasındakı gərginlik ABŞ-in Ukraynadan başqa daha bir anti-Rusiya cəbhəsi açmaq cəhdindən başqa bir şey deyil. Rusyanın da boş oturmayaçğını düşünənlər “regionda anqlosakson layihələri”nə son qoymağın üç yolunu sadalayırlar.

Heç kimə sərr deyil ki, ABŞ lap əvvələn Ukrayna ilə yanaşı, daha bir anti-Rusiya cəbhəsi - Qafqazda da açmaq istəyirdi. Bele ki, Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına 4 ay qalmış Saakaşvili məhz bu tapşırığı yerine yetirmək üçün Gürcüstana göndərilsə də, uğur qazana bilmeyib. Az sonra Gürcüstanın baş naziri İraklı Qarıbaşvili, “Nə

qedər ki, biz həkimiyətdəyik, Gürcüstanda ikinci cəbhənin açılmasına imkan verməyəcəyik” dedi və bu günə qədər bu-

na sadıqdır.

Başqa sözlə, bugünkü qarşidurma, müyyən mənada, 2008-ci ildə, ABŞ-in Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasının yolunu açmağa çalışdığı vaxt başlayıb. Amerika Rusiyaya həm qərbdən, həm də cənubdan hücum edərək onu daha tez köhnələcəyini güman edirdi və Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına üzv olmasının Qara dənizi “NATO gölü”nə çevirəcəyinə ümidi edirdi.

ABŞ hərəkət edir

Rusiyada düşünürlər ki, ABŞ-in Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açması mümkün görünmür.



Uşaqlarımızı kim öldürür?

Elçin Bayramlı

Son dövrlərdə azyaşlıların intiharı ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu, bizim üçün alışılmış bir tendensiya deyil, yaxın tariximizdə belə halların demək olar ki, baş vermədiyini nəzərə alsaq, narahatlıq aydınlaşdır. Bəs uşaqların özüne qəsd hallarının səbəbləri nədədir? Bu suala cavab axtarmağa çalışacağımız.

Sosiooloq ve psixoloqların bu məsələdə mövqeyi tam yekdil deyil. Ekspertlər azyaşlıların intiharının da böyüklerin intiharı kimi 2 əsas səbəbdən sosial və psixoloji səbəblərdən baş verdiyini düşünürler.

Lakin bunların hansının əsas səbəb olduğu haqda ümumi fikrə malik deyillər. Biz bu variantların hansının üstünlük təşkil etməsini araşdırmağa çalışaq. Əvvəlcə, problemin sosial tərifindən baxaqsız, görək problem həqiqətən de yoxsulluqla bağlıdır.

Beynəlxalq statistika göstərir ki, intiharlar, o cümlədən uşaq intiharlarının yüksək səviyyəsi daha çox inkişaf etmiş ölkələr sayılan Norveç, Yaponiya, İsveç, ABŞ, Almaniya kimi ölkələrdə qeyd olunur. Əksinə, ən az intiharlar yoxsulluq içinde yaşanan ölkələrdə bir çox Afrika və Asiya ölkələrinde müşahidə olunur.

Burada qeyd etmək yerinə düşər ki, II Dünya Müharibəsi illərində intiharlar ən aşağı səviyyədə qeyd olunub. Ümumiyyətlə, dünyada texmini hesablamalara görə, uşaq intiharları daha çox imkanlı ailələrin uşaqları arasında olur. Nəticə etibarilə, problemi “kasibçılıq” qədər bəsitleşdirmək gördüyüünüz kimi doğru deyil.

İndi problemin digər tərifinə - mənəvi-psixoloji aspektlərinə nəzər salaq. İntihar etmiş uşaqların bir çoxu əvvəldən yazıl qoyduğu məktubları analiz edəndə ortaya maraqlı məqamlar çıxır. Məlum olur ki, onların böyük əksəriyyəti heç də ağır maddi problemlərdən, istedikləri yeməkləri, paltarları əldə edə bilməmələrindən, hansısa maraqlı oyuncاقlarının olmamasından yox, laqeydlik, soyuqluq, təhqir olunma, zorlama, qaçırlılma, döyülmə kimi sırf mənəvi-psixoloji təzyiqlərdən bu yolu seçiblər.

Hər hansı bir cəmiyyətdə uşaqların özünü öldürməsi o cəmiyyətin artıq mənəvi baxımdan tənzəzzüle uğramasının göstəricisidir. Bu problemin kökü ailədən başlayır. Son dövrlərdə cəmiyyətdə, hətta ailə daxilində zorakılıq və münaqişələrin sayı artır. Bu gərgin mühitdə böyük uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq, psixoloji problemləri olacaq.

Burda əsas səbəblərdən biri də, uşaqların ətraf mühitdə aldıqları zərərlə informasiyalardır. Məlum olduğu kimi, indi hər evde peyk antena, internet, computer və smartfonlar var. Aqressiv planlı, qorxu yaradın teleistehsallar yayımlanan kanalların sayı-heabi yoxdur, internetdə azad şəkildə milyonlarla belə materiallar doludur.


Kompyuter oyunlarında ölüb-öldürməyi gündelik həyat tərzinə çevirən uşaq ya qatil olmalıdır, ya da intihar etməlidir. Bir dəfə yaxın bir qohumunun evində 7 yaşlı uşaqın oynadığı qanlı döyüşlərə baxanda dəhşətə gəlmİŞdim. Uşaq bu oyunda yoldan keçən uşaqlı-böyüklü bütün insanları qanına bələyirdi...

...Bir neçə il əvvəl rayonların birində dəhşətli uşaq intiharı baş vermişdi. 11 yaşlı uşaq “Qurdular Vadisi” serialına baxandan sonra gedib qarajda özünü aşmışdı. Bacısının dediyinə görə, uşaq asılmanı real dərk etmək üçün bu yola el atıb. Belə ki, serialda asilan adamın işgəncələrini görən uşaq bacısına “gərek mən də yoxlayam görüm bu neçə olur” deyibmiş...

İndi bir çox uşaqlar məşğılıyyətsizlikdən əziyyət çəkir və virtual dünyaya qapandır. Çünkü onun gede biləcəyi idman və yaradıcılık kursları pulludur və bir çox valideyinələrin buna maddi imkanı çatmır. Nəticədə internet dünyasına üz tutur.

Nəzarətsiz buraxılan uşaq istədiyi vaxt istədiyi şəyi izləye bilir. Baxdığı proqramlar və filmlər onun alt şüruruna hekk olunur və psixologiyasını formalasdırır. Bir sözlə, kimlərsə bizim uşaqlarının psixologiyasını bizim əvəzimizə formalasdırmağa cəhd edirlər. Biz isə bu prosesi seriala baxan kimi rahatlıqla seyr edirik.

Valideyn olmaq təkcə uşaqları yemək, paltar və oyuncاقları təmin etmək deyil. Valideyn olmaq uşaq vaxt ayırmalı, onurla maraqlanmalı, diqqət göstərmək, onu sağlam yörəltməkdir. Əger dünyaya uşaq gətiririk, bunları etmək borcumuzdur. Edə bilməyəcəyikse, dünyaya uşaq getirməmeliyik. Sağlam gelecek formalaslaşdırmaq üçün həm dövlət, həm də cəmiyyət bu işdə maksimum diqqətli olmalı, uşaqların düzgün böyüdülməsi üçün əlimizdən gələni etməliyik.



Lakin bu, təbii ki, ABŞ-in buna cəhd etməyəcəyi və regionda xaos yaratmaqdan əl çəkməyəcəyi anlamına gəlmir. İkinci cəbhə olmasa da, heç olmasa Rusyanın cənubunda münaqişəli vəziyyətin yaradılması hələ de yaxşı səbəblər görə ABŞ üçün faydalıdır. Əslində, son vaxtlar bu məqsədle müyyəyen addımlar atılır. Birincisi, ABŞ Rusyanın Azərbaycan və Ermənistanla üçtərəfli sülhünü pozmağa və Vaşingtonun iştirakı ilə Ermənistan-Azərbaycan razılaşmasına nail olmaq üçün müdaxilə etməyə cəhdler edir.

Bunun ardınca Ermənistanın baş naziri Nikol Paşinyanın hücumu oldu: "Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan asılılığı strateji sehv idi". Daha sonra NATO-nun Genişlənme üzrə Avropa Komitesinin sədri Günter Fehlinger ABŞ-i Ermənistanı NATO-ya daxil etməyə çağırıb. Nəhayət, ABŞ və Ermənistan arasında on günlük birətəlimlərin keçirilməsi qərara alınıb.

Kremldən İrəvana sərt nota

Təbii ki, Rusyanın sadəcə Amerika təxribatlarını müşahidə edəcəyini gözləmək olmaz. Kreml növbəti dörd "dost olmayan" siyasi addıma görə İrəvana son dərəcə sərt xəberdarlıq edib və Paşinyan administrasiyasına nota gönderib.

1. Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair Rusiya ilə əldə edilmiş üçtərəfli sazişlərin etibarlılığının şübhə altına alınması.

2. Beynəlxalq Cinayet Məhkəməsinin (ICC) Roma Statutunun ratifikasiyası prosesinin başlanması.

3. Ermənistan baş nazirinin həyat yoldaşının Ukraynadakı nasist rejimine humanitar yardım çatdırmaq üçün Kiyevə sefəri.

4. ABŞ-in iştirakı ilə Ermənistan ərazisində hərbi təlimlərin keçirilməsi.

Amerika təxribatının real miqyası və təhlükəsi İrana da aiddir. Artıq bir həftədir ki, Azərbaycanla Ermənistan arasında mühərbişən yenidən başlanması ehtimalından dañışılır. Üstəlik, bunu fürsət kimi görən İran Azərbaycan-Ermənistan hərbi münaqişəsi vasitəsilə atəsi daha da alovlandırmağa ümidi edir.

Kremlin eyni zamanda sərt cavab verməsi bu prosesə müdaxilə deməkdir. Bunun nəticə verib-vermədiyi belli deyil, amma biz biliyor ki, Türkiye və Rusiya arasındaki ikiterəfli tərəfdaşlıq, xüsusilə də İranın iştirak etdiyi üçtərəfli əməkdaşlıq ABŞ və Böyük Britaniyanın Qafqazdakı planlarının qarşısını almaq üçün düzgün həll yoludur.

Yeri gəlməkən, bir neçə gün əvvəl xəber agentlikləri Ermənistan və Azərbaycanın Laçın dəhlizi ilə bağlı razılığa gəldiyini və heç iki ölkədən Qarabağa yolların açılacağını xəber vermişdilər, daha sonra Azərbaycan Prezidentinin köməkçisi Hacıyev dedi ki, razılıq əldə olunmayıb. Hazırda Qarabağa humanitar yardımın daxil olması üçün Ağdam-Xankəndi yolunun açılması planlaşdırılır.

Biz "3+3" platformasını tətbiq etməliyik



Böhran davam edir. Ondan üç əsas dərs çıxarmaq lazımdır.

1. Qafqazda təxribatlar bitməyəcək. Odur ki, məsələnin həlli üçün Türkiye, Rusiya, İran, elecə də Azərbaycan, Ermənistan və Gürcüstanı birləşdirəcək "3+3" platformasının fealiyyətini həyata keçirmək lazımdır.

2. Türkiye-Rusya əməkdaşlığı həm keçən əsrde, həm də indiki əsrde anqlosakson layihələrinin qarşısını almağın ən təsirli yolu.

3. Türkiye və İran öz ölkələrində düşməncilik üzərində qurulmuş siyasi xəttlərə qarşı ciddi ideoloji mübarizə aparmalıdır.

Yəni buradan belə nəticə çıxarmaq olar ki, regional dövlətlərin fealiyyəti ilə qeyri-regional dövlətlərin əməlini müqayisə etməyin zamanıdır. Münaqişənin həllinə nə qədər çox təref qoşularsa, onu həll etməyi yolu da çətinləşir. Həm də artıq həll olunmuş münaqişənin yekun sənədine daha çox ölkənin imza atması, öz "məsləhat"ini vermesi işin xeyirinə deyil, əksinə prosesi ləngitməyə hesablanmış addımdır.

Internetdə Jirinovskinin Ukrayna və Cənubi Qafqazdadakı münaqişələrlə bağlı "peyğəmbərliyi" yayılıb. LDPR-nin keçmiş lideri Vladimir Jirinovski 1999-cu ildə NATO-nun Ukrayna və Transqafqazdakı münaqişələrdə iştirak edəcəyini proqnozlaşdırılmışdı. Siyasetçinin iddia etdiyi kimi, alyansın əsas məqsədi Rusiya ilə proxy müharibəsi olacaq. Jirinovski demək olar ki, dördədə bir əsr evvel qeyd edib: "Müharibə Ukrayna ərazisində, Krim üzərində olacaq. Cənubi Qafqazda Qərb Bakıya qarşı erməniləri, Abxaziya qarşı Tiflisi dəstəkləyəcək. Abxaziya Kosovodur".

O əlavə edib ki, NATO-nun əsas məqsədi var - Rusiya ilə müharibədir. Qərb qüvvələri Rusyanın periferiyasını - Qafqazı, Balkanları və Yaxın Şərqi bombalayacaq, çünki birbaşa hərəkətə keçməkdən çəkinir. Jirinovski 2021-ci ilin sonunda münaqişənin başlama tarixini 2022-ci ilin fevralında 48 saat dəqiqliklə proqnozlaşdırılmışdı. Ermənistan və Azərbaycana gelinçə, son vaxtlar ölkələr arasında vəziyyət pisləşib. Tərəflərin sərhədə qoşun yeritdiyi bildirilir. Cənubi Qafqazda gözlənilən yeni böyük müharibə haqqında da proqnozlar var idi. Eyni zaman da aparıcı Qərb dövlətləri artan münaqişədə Ermənistanı dəstəkləyir.

Həmçinin ermənilərin "hal anası", "sosialist" Kim Kardaşyan ABŞ prezidenti Co

Bay - dən dən Ermənistanı Azərbaycandan qorumağı və "yeni erməni soyqırımı dayandırmağı" xahiş edib. Eyni zamanda, İrəvanla Rusiya arasında münasibətlər nəzerəçarpacaq dərəcədə pisləşib. Rusiya Xarici İşlər Nazirliyi artıq Ermənistanı üç qeyri-dost addımda, yəni baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukrayna hakimiyyətinə humanitar yardımın ötürülməsi ilə Kiyevə sefəri, Roma Statutunun ratifikasiyası prosesinə başlanılması ilə bağlı ittihad edib. Beynəlxalq Cinayet Məhkəməsi və ABŞ-in iştirakı ilə Ermənistan ərazisində hərbi təlimlərin keçirilməsinə görə "qara siyahıya" salıb.

Ermənistan Rusiyadan uzaqlaşır

"Le Figaro" yazır ki, Ermənistanın baş naziri Paşinyan ən uyğun olmayan anda birlərkən Rusiya ilə münaqişə riskini gözden keçirir. Baki Paşinyana Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını təsdiq etməyə məcbur etmek üçün sərhədə qoşun toplayanda Moskvaya qarşı kobudluq etmək axmaqlı idi. Amma Ermənistan lideri məhz bunu edir. Azərbaycanın simasında ənənəvi müttəfiqinin - Rusyanın dəstəyini hiss etməyən İrəvan bu dəfə de Qərbe üz tutur. Ermənistan üçün bu, demək olar ki, görünməmiş bir şe禹ur. Hökumət son günlərdə indi burada keçmiş müstəmləkəçi dövlət kimi təsvir edilən Rusiyadan uzaqlaşmaq istəyin göstərən ən azı beş qərar açıqladı. Hazırda Rusiya rəsmi olaraq "strateji tərəfdəş" və 1991-ci ildən Ermənistanın təhlükəsizliyinin yeganə teminatçıdır. Amma İrəvanın hazırlı bəyanatları o qədər sertdir ki, Cənubi Qafqazdan olan bir çox müşahidəçilər Moskvadan keçmiş sovet məkanında ən yaxın müttəfiqlərindən birini itirib-itirməyəcəyi ilə maraqlanır. Bu arada rus təbliğatçıları bütün gücləri ilə "xəyanət" haqqında qışkırlırlar.

Bir həftə ərzində İrəvan: 1) hökumət başçısı Nikol Paşinyanın vasitəsilə Ermənistanın Moskvadan asılılığının "strateji sehv" olduğunu bəyan etdi (İtaliyanın "La Repubblica" qəzetiinə müsahibə); 2) KTMT-deki (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati), yeni NATO-nun Rusyanın üstünlük təşkil etdiyi Avrasiya ekvivalentində öz daimi nümayəndəsini geri çağırıb; 3) sentyabrın 11-dən 20-dək ABŞ-la hərbi təlimlər elan etdi; 4) ilk dəfə Ukrayna hökumətinə humanitar yardım göndərdi; 5) baş nazirin həyat yoldaşı sentyabrın 7-də Kiyevdə keçirilən

"birinci xanımların sammitində" iştirak edəndə artıq Ermənistan Rusiya üçün tarixin arxivinə atılmış dövlət statusunu "qazandı".

Üstəlik, İrəvanın eksəriyyəti faktiki olaraq bir neçə ay ərzində hazırlanmış bu tədbirlər silsiləsi barədə açıqlaması "Azərbaycan Qarabağdakı təmas xəttində və Ermənistan sərhədlerində qoşun toplayır" mesajı ilə paralel olaraq verilib. Bütün bunları isə Paşinyan özü səsləndirir. Belə çıxır ki, İrəvan məhz müharibənin yenidən alovlanmasıdan və SSRİ-nin dağılıması zamanı Azərbaycandan qoparılan və 44 günlük hərbi əməliyyatlar zamanı Baki tərefindən eksər hissəsi geri alınan Qarabağın tamamının Bakının yurisdiksiyasına keçməsindən qorxduğu anda tək qalıb.

Dramatik vəziyyət

İrəvan Vladimir Putinin vasitəciliyi ilə 2020-ci ildə ateşkəs əldə etdikdən sonra 2000-ə yaxın sülhməramlı qüvvə yerləşdirmesinə baxmayaraq, Rusiyani hərəkətsizlikdə ittihad edir. Demokratiya və Təhlükəsizlik üzrə Regional Mərkəzin rəhbəri Tigran Qriqoryan belə izah edir: "İrəvan sadəcə olaraq Qərbe deyil, həm də məsələn, Ermənistana silah satan Hindistana üz tutaraq xarici və təhlükəsizlik siyasetini diversifikasiya etmək qərarına gəlib. Bunlar isə amerikalılara və avropanıllara 2018-ci ilin "rəngli mexmerinqiləri" nəticəsində hakimiyyətə gələn həzirki rəhbərliyin Qərb düşərgəsinin bir hissəsi olmağa çalışdığını göstərən bu siqallardır".

Qriqoryanın sözlerinə görə, belə bir strateji istiqamətləndirmə sxemi "2022-ci ilin sentyabrında üç yüzdən çox erməninin ölümü ilə nəticələnən toqquşmadan sonra Rusyanın hərəkətsizliyi və susqunluğu fonunda yaranıb. Qarabağın 120 min erməni ərəzaq, dərman və elektrik enerjisi çatışmazlığından əziyyət çəkir. Şənbə günü Rusiyadan humanitar yardım təklifini qəbul edilib". Qarabağdakı separatçılar isə humanitar yüklerin Xankəndiye vaxtında çatmamasının sebəbini guya yeni Ağdam-Xankəndi marsrutunda yaradılan maneeşelerle əlaqələndiriblər. Daim qərəzlə çıxışları ilə yadda qalan separatçı-ideoloq Beqlaryan xəber verir: "Hazırda Azərbaycanda Rusyanın yardımı əngəllənib, Laçın yolu isə tamamilə bağlı olaraq qalıb".

Qarabağdakı ermənilər Ermənistanda çalınan zurnaya züy tutur, desək daha dəqiq olar. Heç bir ölkənin tanımadığı "seçkiler"in legitimləşdirməye çalışan separatçıların bundan sonra atacaqları addım da, taleləri də bellidir. Azərbaycan suveren hüquqlarını özünün bütün ərazilərində bərpa etdi, separatçılar zərərsizləşdirildikcə problemlər də çözülcək. Problemlər çözüldükcə bölgəyə maraqlı olan ölkələrin menyüsü də dəyişəcək. İnkışaf etmiş, həm də etibarlı tərəfdəş imicisi qazanmış Azərbaycanla əlaqə qurmaq istəyən dövlətlərin sırası daha da sıxlashacaq. Ermənistan isə...

V.VƏLİYEV

Payız xəstəlikləri deyəndə ağıla ilk gelən iqlim dəyişikliklərinin bəşəriyyətə verdiyi "töhrəf" olur. İndi fəsildən-fəsiləkeçmə keçmişdəki kimi olmur, axşam isti, boğucu yay fəslində yatırsan, sabah küləkli, yağışlı, boz payız oyanırsan.

Havalarda anomal dəyişikliyi təbii ki, insan organizminə mənfi təsir göstərir. İctimai nəqliyyatda, iş yerlərində burnunu çəkən, xırılıtlı ile öskürən, asqrımaqdən gözleri yaşaran adamları, artıq tez-tez görəcəyik. Nəqliyyatdan düşər-düşməz əllerimizi nəm salfatlərlə "dezinfeksiya" da edəniz də çoxdur, tibbi maska ilə gəzənimiz də. Amma bütün tədbirlərimiz çox vaxt boş gedir, payızın meşhur qrip, öskürəyi bızım də qapımızı döyürlər. Hətta bir çoxumuzda bu xəstəlik allergiya halına çevrilir. Bəs payızın gətirdiyi bu allergik xəstəliklərdən necə qorunma?

Payızın en çox xəstəlik yayan iki elementi kif və göbələkdir. Evdəki nəmlik, zirzəmidəki rütubət göbələklərin yayılması üçün en əlverişli mühitdir. Göbələk yayan mikroblar hava yolu ilə asanlıqla yayılır. Göbələk və kifdən qorunmaq üçün hamam və

Yenə payızdan əvvəl xəstəliklər gəldi



Payızın bəxş elədiyi xəstəliklərdən biri qırtlağın iltihabı olan laringitdir. Səs telle ri laringit zamanı vibrasiya qabiliyyətini itirir, xəstənin səsi xırıldır olur və ya tamamen itir. Tənəffüs çətinleşir, ağrılı, "hürük" öskürək əmələ gelir. Tənəffüs yolunun tıxamasi bəzən çox ciddi ola bilir, xüsusi ilə uşaqlarda "yalançı boğma" şəklində təzahür edir. Müalicəsi sırasında qətiyyən siqaret çekmək və çox danışmaq olmaz.

Bu fəslin xəstəliklərindən olan bronxit bronxların iltihabıdır. Əlamətlər çox zaman soyuqdəymədən sonra ortaya çıxır. İlk günlərdə quru olan öskürək daha sonra bələğəli öskürəklə əvəzlənir. Həkimlər beləğəsökücü dərmanlarla bərabər bronxları da müalicə edən preparatlar təyin edir.

Payız astma xəstələri üçün də əlverişsiz fəsildir, çünki astma tutmalarına səbəb allergik reaksiyalar, havadakı tozlat və viruslardır. Həkimlər astma xəstəliyi olanlara payız fəslində bayırda maska ilə gəzməyi, çox yorulmamağı, tərəməməyi məsləhət görür. Bundan əlavə astma olan xəstələr mümkün qədər pambılqdan olan geyimlər geyinməli, yorğan-döşəyi pambılqdan olmalıdır, yaşadıqları evdə xalça-palaz yerinə sade döşə-



mətbəxin nəmlik dərəcəsini normal tutmaq lazımdır. Bundan əlavə, isidici və kondisyonerinizin uzun müddət işlətməmisinizə işə salmazdan önce filtrlərini təmizləmək lazımdır. Əks halda ora yiğilan tozlar hava vasitəsi ilə burun və ağıza dolaraq allergik reaksiyalara səbəb olur. Evdə çox xalça-palaz istifadə etməyin, siz yeridikcə onlara hopmuş tozlar da sizə zərər verir.

Külək, niyə belə əsirsən, külək?

Bu mövsümde külək bol olduğu üçün tozları havada yayır, hava vasitəsi ilə ağıciyərlərimizə yol açan tozlar ciddi xəstəliklərə - xroniki qrip, ağıciyər xərcəngi kimi xəstəliklərə səbəb olur. Payız allergiyalarından qorunmaq üçün bu mövsümde külək havalarnda pəncərələrinizi açıq saxlamayıñ və bayırda gəzməyin. Yaxşı olar ki, saat 10:00 ilə 16:00 arasında bayırda olmayınsınız. Bayırda gələn kimi palтарınızı dəyişin, mümkün olduqca paltarınızı sadece isti su ilə durulayın, çünki külək havadakı tozuqları üstünüzə hopduraraq evdə də allergik havada nəfəs almanızı səbəb ola bilər.

Bu mövsümde allergik xəstəliklərə səbəb olan heyvan tükü də təhlükəlidir. Mövsümü allergiyası olan insanların 30 faizində heyvan tükünə allergiya var. Xüsusilə it, pişik kimi ev heyvanlarının tükü, idrarı, ağız suyu allergiyaya səbəb olur. Kückədə gördüyüünüz pişik və iti tumarlaşanız belə əllərinizi dərhal yuyun, evinizde bu tip heyvanlарınız varsa veterinar müayinəsindən keçirmekle özünüñ və ailənizin təhlükəsizliyini təmin etmiş olarsınız. Pişiklər itləre nisbətən də çox allergik zəmin yaradır, buna görə də evinizdə pişiyiniz varsa, ona divankresloya çıxmaga, mətbəxə, yataq otağına girməyi qadağan edin.



Halsızlıq, asqırıq, öskürək...

Badamçıqların şışması, iltihablanması bu fəslin en çox rastlanan xəstəliyidir. Əslində badamçıqların iltihablanması bədəndə baş qaldıran başqa bir xəstəliyin xəberdarlıq siqnalıdır. Boğaz ağrısı, udqunmada çətinlik və qızdırma en birinci əlamətləridir. Bu əlamətləri özünüzdə hiss edən kimi ətraflı müayinədən keçin. Xəstəliyin irəliləməsi üçün həkim təyinatı ilə antibiotik qəbulu vacibdir.

Soyuqdəyme və qrip də payızın "sevdiliyi" xəstəliklərdəndir. Adətən, halsızlıq, asqırıq, sulu burun axıntısı, burunda durğunluq, boğazda quruluq kimi əlamətlərlə müşahidə olunur. Öskürək, arqıraq hava yolu ilə virus yayır. Soyuqdəyme qripə təkan verən, nisbətən yüngül xəstəlikdir, amma qrip ağır nəticələrə belə səbəb ola bilər. Kəskin əzələ ağrıları, qızdırma və halsızlıqla müşahidə olunur. Həm soyuqdəyme, həm də qrip özüñə keçdiyi üçün həkim müalicəsinə ehtiyac yoxdur, en etibarlı sağlamalı üsulu bol

mə olmalıdır. Astma tutması öskürək, nəfəs darlığı, xırılıtlı ilə müşahidə olunur.

Haymorit demə, cəhənnəm əzabı de

Payızın getirə biləcəyi en ağır xəstəliklərdən biri də haymoritdir. Burun tıxanıqlığı, sarı, yaşıl və ya qanlı burun axıntısı, gözərə ətrafinda dəhşətli ağrı, diş ağrısı ilə qarışan yanq ağrısı, üzdə təzyiq hissi, qabağa əyilməkə artan üz və ya baş ağrısı, pis ağız qoxusu əlamətləri ola bilər. Bəzən də quru öskürək, yüngül temperatura və ya mədə narahatlığı kimi şikayətlər görüle bilər. Adətən, antibiotik müalicəsi təyin edilir. Lakin müalicə düzgün aparılmasa qış boyu öskürək, qızdırma da verə bilən haymorit xroniki hala keçərsə cərrahi müdaxilə qacaqlırmaz olur.

Say, say, xəstəlik bitmir

Payızın gətirdiyi xəstəliklərdən olan sətəlcəm ağıciyə toxumalarının iltihabıdır. Üşüme, titrəmə, yüksək qızdırma və öskürəklə başlayır. İlk diaqnoz çox əhəmiyyətlidir. Uyğun antibiotik müalicəsi ilə tamamilə sağlanan bir xəstəlikdir. Həkimlər, bəzi risk qruplarının, məsələn əməliyyat ilə dalağı götürülmüş olan insanların, yaşılıların, xroniki ağıciyə xəstəliyi olanların pnevmoniya peyvəndi etdirmələrini məsləhət görür.

Payız allergiyasından qorunmaq üçün en birinci şərt bol D və C vitamini qəbul etməkdir, yaxşı olar ki, D vitaminini günəş vasitəsi ilə alasınız. İkincisi, qidalanmanız mükəmməl olmalıdır. Unutmayın, çox yemek yox, nəy və necə yemek vacibdir. Bol meyvə və tərəvəz yemek lazımdır, daha çox qırmızı, sarı meyvelər üstünlük verin. Bu fəsildə də idməaktiv olun, en əsası bol-bol üzün.

3 gündən artıq davam edən üzütmə-qızdırma həkimə getmək üçün birinci səbəbdir. Həkim müalicəsindən əlavə yaxşı qidalanma, normal yuxu, idman xəstəlikdən xilas olmağa kömək edəcək. Payız xəstəliklərinə yoluxmamaq üçün əlləri gündə bir neçə dəfə sabunla yumaq vacibdir, mövsümə uyğun geyinməklə özünüzü hem soyuqdan, hem də tərəmədən qoruyun. Olduğunuz yerdə temperatura diqqət edin, nə çox isti, nə də çox soyuq mühitdə qalmayın. Həkimlər normal zamanda 25, yuxu vaxtı 22 dərəcə olan istilik məsləhət görür. Xüsusilə de iş yerlərində fincan, kompyuter, qələm kimi əliniz dəyən əşyaları ortaqlı istifadə etməyin. Hər gün en az 7 saat yatmaq, meyvə, tərəvəz, maye qəbul etmək vacib şərtlərdəndir.

Lale Mehrali

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən uğurlu iqtisadi, sosial və siyasi islahatların nəticəsi olaraq Azərbaycan quruculuq, inkişaf və yüksələş baxımından müasir, nüfuzlu dövlətə çevrilib. Dövlət başçısı verdiyi bütün vədlərə eməl etməklə xalqın alternativsiz liderinə çevrilib və Azərbaycanı, məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi dövlət səviyyəsinə yüksəldib. Qloballaşma dövründə zamanın çağırışlarına dəstək verən Azərbaycan beynəlxalq aləmdə güclü və nüfuzlu dövlət və davamlı inkişafın təmin olunduğu ölkə kimi yüksək imicə sahib olaraq, dünya birliyinin ayrılmaz parçasına əvvirib. Ölkəmizdə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını yüksək səviyyədə təmin edib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf əldə olunan nailiyyətlərdir. 2003-cü ildən bugünü müzə qədər olan dövrdə Cənab Prezident İlham Əliyevin Prezidentlik dövründə gördüyü irimiqyaslı işlərin ölkənin iqtisadi qüdrətinin və onun beynəlxalq nüfuzunun artırılmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına səbəb olub. Xalq və dövlət naminə

Nəqliyyat infrastrukturunun inkişafına mühüm töhfə

Dövlət başçısının Sərəncamı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmirinə 7,0 (yeddi) milyon manat ayrılib



zidentinin Sərəncamı görülən işlərin davamıdır. Sərəncama əsasən, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) 217-ci kilometrdən 243-cü kilometredək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılib.

Bu günlərdə dövlət başçısının Sərəncamı ilə, Yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisine 20,0 (iyirmi) milyon manat ayrılib

Əhalinin ən çox sıxlışlığı yerlərdə yol



bütün istiqamətlərdə möhtəşəm uğurlara imza atılıb.

Dövlət başçısının vurğuladığı kimi, "Güclü olmaq, dünyada söz sahibi olmaq üçün iqtisadiyyatımız güclü olmalıdır". Əlbətə ki, ölkə iqtisadiyyatını xarakterize edən əsas amil dayanıqlıqdır. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlavəlişli şərait yaradıb. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə reğmen dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyaseti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir.

Azərbaycan 44 gün davam edən Vətən müharibəsində qələbə çaldı, milyonlarla insan qələbə

sevincini yaşadı. Azərbaycan Prezidenti İlham Əliyev siyasi iradəsi, müdrikliliyi xalqımızın tarixine Qalib Xalq ifadəsini yazdırdı. Dövlət başçısı çıxışlarının birində bildirmişdi ki, bu qələbenin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir.

Bu gün Qarabağımız, Şərqi Zəngəzur yenidən qurulur. 44 günlük tarixi Zəfərimizin nəticəsində yaradılmış yeni reallıq tekce Qarabağın bərpası və inkişafı ilə məhdudlaşdırır. Qəlebe bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strateyiyyatı sayəsində regionun beynəlxalq statusu dəyişib və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb.

BEYNƏLXALQ TƏLƏBLƏR SƏVİYYƏSİNDE QURULAN YOLLAR

Bütün sahələrlə yanaşı, Azərbaycanda yol infrastrukturuna ayrılan diqqət ölkəmizə müasir görkəm verməklə yanaşı, üzləşdiyimiz nəqliyyat axınlığında sıxlığın azaldılması da mühüm rol oynayır. Beynəlxalq tələblər səviyyəsində qurulan yollar, inşa olunan yeni körpülər, tunellər əlbətə ki, piyadaların və sürücülerin rahat hərəkətində önemli faktordur. Bu gün avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilə əllər artır. Yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması prioritət vazifələrdəndir. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.

"Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Pre-

çekilişləri geniş vüsət alır. Bu layihələrin icrası insanların rifahının yaxşılaşdırılması məqsədilə həyatə keçirilir. Kəndlərarası yolların çəkilişi geniş vüsət alıb. Bu məqsədlər üçün həm dövlət bütçəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmde vəsait ayrıılır. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsinə daha da sərtləndirir. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir.

2020-ci il ikinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkilir. Son vaxtlar aparılan yol-tikinti, təmir və yenidənqurma işlərinin sürtü, yüksək keyfiyyət göstəricisi respublikada avtomobil yolları şəbəkəsinin Avropa standartları səviyyəsinə qalxmasına güclü tekan vermişdir.

Zümrüd BAYRAMOVA



"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanmış idarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində sentyabrın 12-də YAP Ucar rayon təşkilatı tərəfindən tədbir keçirilib. "Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanmış idarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində sentyabrın 12-də YAP Ucar rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Önder Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini eks etdirən videoçarx

Xalqa xidmət nümunəsi

Ucar rayonunda "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib



nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin geniş təhlilində əhəmiyyəti rolü malikdir. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ulu Önder Heydər Əliyevin zəngin hayatı və müstəsna fəaliyyətinin bütün merhələləri bir-birini tamamlaşmış, öz xalqına sıx bağlılığının, milli dövlətçilik məfkurəsinə sadıqlılığını canlı təcəssümü olmuşdur. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək çoxşaxəlik tarixinin Zəfər səhifəsinin yazılımasına nail oldu.

YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında xidmetləri sırasında hazırda cəmiyyətin avangard qüvvəsi - çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasından, ümumxalq partiyası ki-



mi nüfuz qazanmasından, partiyada gəncələrin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılmasından geniş bəhs edib.

Milli Məclisin deputati Jale Əliyeva çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, edebiyyat və mədəniyyətinin azərbaycançılıq məfkuresi ilə dərkinin esaslarını formalasdırıb. Onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyım" çağırışı harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlı-

rını vahid amal uğrunda birləşdirdi. Bu gün böyük inamlı qeyd edirik ki, Ulu Önder Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev diaspor quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Bu birlik, həmrəylik 44 günlük ikinci Qarabağ mühərribəsində tarixi Zəfərimizi şərtləndiren mühüm amillər sırasındadır.

Milli Məclisin deputati Ramil Həsən qeyd edib ki, müstəqillik dövründə Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü

islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami orduyunun yaradılması Ulu Önder Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalasdırılması, Azərbaycanın çoxşaxəlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qoşaguında yerləşən tolerantlıq məkanı kimi şöhrət qazanması Ümummilli Liderin mükməl quruculuq programının tərkib hissələri olub.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov vurgulayıb ki, Ümummilli Lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir"

tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Onun səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan "Ösrin müqaviləsi" Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Ulu Önder Heydər Əliyevin neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi. Hazırda iqtisadiyyatın şaxələndirilməsi siyasetinin uğurla həyata keçirilməsi neft strategiyasının uğurlu nəticəsidir.

Vətən müharibəsi şəhidi leytenant, "Azərbaycan Bayraqı" ordenli Elnur Vəliyevin atası Əli Vəliyev, Birinci Qarabağ müharibəsinin əlili Rahib Rəsulov tarixi Zəfərimizdən geniş bəhs ediblər. Qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan bu gün dönyanın diqqətindədir.

Tədbirdə rayonun ictimai-siyasi həyətində feal iştirak edən partiya üzvlərinə Fəxri fərman, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

"BQXK Qərbin əlində oyunağa çevrilib"

KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qərbin Rusiya Qırmızı Xaç Cəmiyyətinə təzyiqi nəticəsində ərzaq dolu yük avtomobili ayın 10-da Ağdam-Xankəndi yolu ilə humanitar yardımını Qarabağda yaşayan ermənilərə çatdırımalı olduğu halda, bu, mümkün olmamışdır. Məlum olduğu kimi, bu səbəbdən Azərbaycanın göndərdiyi 40 ton un yükü də hələ yolda qalmaqdadır." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məsəlisin Aqrar Səsənat Komitəsinin sədri, millet vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, bu faktlar bir daha sübut edir ki, Laçın dəhlizli və humanitar yardım məsələlərindən Ermənistən hakimiyyəti və onların həvadaları humanitar deyil, siyasi məqsədləri üçün istifadə etməkdə, beynəlxalq ictimaiyyəti aldatmaqdalar.

"Əgər Qarabağda yaşayan ermənilər doğrudan da acdlarsa, ərzaq ehtiyacları varsa, hansı yolla getirilməsindən asılı olmayaq Rusiya və Azərbaycan tərefindən göndərilən yardımçıları mütləq qəbul etməlidirlər. Əgər etmirlərsə, yolu bəhanə getirirlərse, deməli, onlar siyasi təxri-



batlara yol açır, məkrli niyyətləri niyyətləri, təcavüzkar əməllərini həyata keçirirlər. Çox təəssüflər olsun

ki, BQXK bu sahədə onlara yaxından dəstək verir və demek olar ki, Qərbin əlində siyasi

oyunbaşlıq etmək üçün bir alətə çevrilmişdir. Komitənin separatçılara six əlaqədə olması yardımçıların çatdırılmasına maneçilik törədilməsində, qacaqmalçılıqla məşğul olmaqdır, qatillərin müdafiə edilməsində özünü aydın göstərir.

Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan qanunlarına əməl etmirsə, öz ofisini ölkəmizə köçürmürsə, erməni təcavüzkarlarına dəstək verirə, humanitar yardımçıların Qarabağ çatdırılmasına maneçilik törədib erməniləri çirkin əməllərə ruhlandırırsa, onun fəaliyyəti məhdudlaşdırılmalıdır və bu barədə müvafiq orqanlara müraciət edilməlidir. Azərbaycanın ərazi bütövlüyüne və suverenliyinə yönələn hər bir cəhdin qarşısı vaxtında alınmalıdır", - deyə Tahir Rzayev bildirib.

Inam Hacıyev

Ukrayna müharibədə təşəbbüsü ələ alır

Rusiya-Ukrayna müharibəsində müttəfiqlərin rəsmi Kiyevə hərbi, siyasi, maliyyə dəstəyi müharibənin gedişində yeni vəziyyət yaradır. Xüsusilə də, Almanıyanın, ABŞ-in, İngiltərənin müasir silahlarla Ukraynani təchiz etməsi Rusyanın vəziyyətini son dərəcə ağırlaşdırır. Almaniya hökuməti vergi ödəyiciləri hesabına Kiyevə da-ha 40 piyada döyüş maşını verməyi planlaşdırır. Almaniya hökuməti Rheinmetall konserni ilə Kiyevə dörd onlarla Marder piyada döyüş maşını tədarük etmek barədə razılığa gəlib. Alman konserninin bəyanatında deyilir: "Rheinmetall-in yeni döyüş maşınları üzərində işi tam sürətlə davam edir. Marder partiyası müqaviləyə uyğun olaraq 2023-cü ildə Ukrayna tərəfinə təhvil verilməlidir". V. Zelenski isə bu kimi təchizatla kifayətlənmir və daha yeni silahlar istəyir.

O bildirib ki, müttəfiqlər onlara ATACMS raketleri verərə, Rusyanın müqavimətini qıraraq, əraziləri işğal-dan təmizləmək asan ola bilər. ABŞ ordusunun dəniz piyadasının keçmiş zabitisi Brayan Berleti o fikirdər ki, ABŞ uzaqmənzilli ATACMS raketleri Ukraynaya verərə, Rusya üçün problem yaranmayacaq: "Rusya hərbçiləri onun nəzərəti altında olan ərazilərdə möhkəm yerləşib və Ukrayna Silahlı Qüvvələrinin hücumlarına məruz qalan arxa rayonların güclü müdafiəsi qurub. Rusiya üçün ATACMS raketlərini vurmaq çətin olmayıcaq". Bəzi hərbçilərin və siyasi ekspertlərin ümidişiz proqnozlarına baxmayaraq, Ukrayna tərəfi torpaqlarını işğaldan azad edib, Rusiya üzərində qələbə qazanacaqlarına böyük ümidi bəsləyirlər.

Krima gedən yol uzaqda deyil

Bu arada Zelenskinin ölkənin müdafiə nazirini Krim tatarlarından olan şəxsi təyin etmesi yarımadaya gedən yoluñ uzaqda olmadığını ümidişləri artırır. Çünkü Krimda ehalinin esas hissəsi tatarlar təşkil edir ki, onlar da işgalçıya qarşı içəridən mübarizəyə qalxması yarımadanın təmizləməsində xüsusi rol oynayacaq. Hələlik isə, tərəf arasında mövqə savaşı gedir. DXR rəhbəriniñ səlahiyyətlərini icra edən Denis Puşilin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Opitni istiqamətində tanklar və piyadaların döyüş maşınlarını yerləşdirib, lakin ciddi itkiler verib. O qeyd edib ki, düşmən Opitnoye qəsəbesi istiqamətində feallaşdır ve mövqelərini yaxşılaşdırmağa çalışır. Eyni zamanda, Puşilin vurğulayıb ki, Rusiya ordusunun gelecek hərəkətləri ilə bağlı anlayış var və ciddi narahatlıq yoxdur. Rusiya tərəfinin yaydıığı məlumatə görə, Donetsk istiqamətində "Cənub" qoşunlar qrupu Ukrayna Silahlı Qüvvələrinin beş hücumunu def edib və iki şirkət, 8 mayın, D-30 haubitsasını, Amerikanın AN/TPQ-50 radarını və 28-ci mexanikləşdirilmiş briqadanın sursat anbarını sıradan çıxarıb. Ukrayna Silahlı Qüvvələrinin Dyleyevkada, Krasnolimansk istiqamətində Mərkezin qoşun qrupu 70-ə qədər yaraqlı, iki zirehli texnika, iki pikap və bir D-20 haubitsasını məhv edib. Kupyanşk istiqamətində "Qərb" qoşun qruplaşması 80 nəfərə qədər milletçini, iki avtomobilini, atalarına bir D-30 haubitsasını göndərdi və Tabaevkadakı 103-cü Terrordan Müdafiə Briqadasının silah-sursat anbarını yandırdı. Yujno-Donetskəki "Vostok" qoşun qruplaşması düşmənin üç hücumunu def edib, o, bir yarımdan çox rota, iki zirehli texnika, dörd avtomobil və üç "Msta-B" haubitsasını itirib: "145 əsgər, iki tank, üç avtomobil, İngilis Stormer HVM hava hücumundan müdafiə sistemi, Amerikanın M109 Paladin özüyəriyən silahı, ABŞ istehsalı M119 haubitsaları, həm-



çinin Msta-B və D-20. Xerson istiqamətində üç maşından ibarət bir təqim qədər, iki D-30 haubitsa, bir Bukovel-AD radar stansiyası və Berislavdakı Ukrayna İHA-nın idarəetmə mərkəzi məhv edilib. Hava hücumundan müdafiə qüvvələri üç HIMARS və Alder MLRS mərisini və 46 Ukrayna pilotsuz teyyarəni ələ keçirib".

Moskva raket atəşinə məruz qala bilər

Rusyanın Moskva və Ukraynanın sərhədine yaxın şəhərlərin dron hücumuna məruz qalması ruslar arasına böyük çaxnaşmaya səbəb olub. Hesablamaya görə, müharibə başlayandan Rusiyani 3 milyon yaxın insan tərk edib. İtkilərinin sayı isə 170 min nəfərə yaxındır. Ehtimallar var ki, "Azad Rusiya könlüllürləri" briqadası Moskvani uzaq mənzilli raketlərlə atəşə tutacaq. Bele hal baş verəsə, moskvalıların şəhəri tərk edəcəkləri şübhəsizdir. Çünkü ehalinin six yaşadığı rayonlar raket atəşinə məruz qalırsa, on minlərlə insan həyatını itirəcək. Moskva şəhər sakinləri bunu anladıqlarından çıxış yoluunu şəhəri tərk etməkdə görürler.

Rusya istintaq komitəsi Ukraynanın vəzifəli şəxslərini təqib etməkdə davam edir. Belqoroda, Voronej, Rostova həcum təşkil edənlər və ruslara qarşı terror çağırışı edənlər haqqında cinayet işi qaldırılır. Ukraynanın Dnepr (Dnepropetrovsk) şəhərinin məri Boris Filatov da cinayət məsuliyyətinə celb olunan şəxslərdir. Boris Filatov Moskvadan Basmannı məhkəməsi tərəfindən qiyabi həbs edilib. Və Rusiya Daxili İşlər Nazirliyi Filatovu soyqırma çağırış ittihamı ilə açılmış cinayət işi üzrə axtara verib. Rusiya Federasiyasının İstintaq Komitəsi yazda müvafiq cinayət işi açıb. Rusiya müstəntiqləri Dnepropetrovsk merinin ifadələrində Sənetin 4-cü hissəsində nəzərdə tutulan cinayətin eləmətlərini gördülər. 33, maddə. Rusiya Federasiyası Cinayət

Məcəlləsinin 357-ci maddəsi (soyqırım törətməye çağırış, milli qrupun tam və ya qismən məhv edilməsinə yönəlmüş hərəketlərə sövq etmek).

Rusyanın silah-sursatında çatışmazlıqlar baş verə bilər

Hərbi ekspertlərin gəldikləri qənaətə görə, yaxın ayrlarda Rusyanın silah-sursatında çatışmazlıqlar baş verə bilər. Bu isə rəsmi Moskvaya müharibəni davam etdirməyə çətinliklər yaradacaq. Ukraynaya silah təchizatı genişlənməkdədir. Hətta dövlətlərlə yanaşı, iş adamları, ayrı-ayrı imkanlı şəxslər de Ukraynaya yardımçılar göstərirler. Bu günler belə bir informasiya yayıldı ki,



Şərəf amilindən uzaq olan bədnəm məxluqlar

Rəfiqə

Ölkədə baş verən istənilən en kiçik hadisəyə, hətta məişət olayına belə, siyasi don geyindirmək AXCP sədri kimi tanınan bədnəm məxluq Əli Kərimlinin köhnə şakərlərindəndir. Ona görə köhnə şakərlərindəndir ki, bu fərd "siyasi fəaliyyətini" məhz bu kimi məsələlər üzərində quraraq, şəxsi dividendlərini güdürlər. Və əlbəttə ki, belə vasitələrlə xalqın, milletin qarşısında hər hansı bir siyasi uğur qazanmaq ümumiyyətə, qeyri-mümkündür. Və bunu dərk edə bilsən. Əli Kərimli bunu dərk edirmi? Bir də, dərk etmek üçün düşünən baş olmalıdır, o baş da onda yoxdur. Bax, reallıq budur. Çünkü Əli Kərimli kimilərdə normal anlama, hadisəni təhlil etmək, şüur qabiliyyəti olmur. Və buna görə də belə məxluqlar iqtidara müxalifət deyil, bunlar xalqa, dövlətciliyə müxalifətdir. Ancaq burada Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və sairə bu kimi satqın, xain, xalqa düşmən olan bu məxluqlar "ilə ağı verən kərtənkələdir". Bunlara da ağılı veren Ə.Kərimlidir. Ancaq bu satqın hələ də bu 28 il ərzində anlamayıb ki, məkrlə niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Fransız psixoloq Julyer iddia edir ki, insanların satqınçılıq və xəyanət simptomları bir dəfə formalasır-sa, bu, sistemli şəkildə davamlı olur və etraf mühitə ikrah yaranır. Əslində, bu gün bu ənsürlerin her biri Avropadakı küt batallardır... sapları da cürkükdür. Və bu ölkədə yaşamağa haqqı olmayan satqın kadrosunun başçısı Əli Kərimli, "ağsaqqallığını" ayaq altına atan "Milli Şura"nın sədri Cəmil Həsənli, şərəf amilindən uzaq olan rəzil qadın Gültəkin Hacıbəyli, vətənini, dövlətini, hətta ailəsini belə satan mənviyyatsız Sevinc Osmaqızı, Qənimət Zahid, Vadiadi İskenderli və digər xəyanət simptomları cəmiyyətdən tecrid etməlidir.

Ən gülünc doğuran da odur ki, şərəf amilindən bixəber olan bu xəyanətkarlar öz satqınçılıqları ilə bir-birilərinə "te-rif" yağıdırırlar. Əger oxucularımızın yadindadirsa, vaxtilə AXCP sədrinin birinci müavini rəhmətli Gözəl Bayramlı AXCP sədrinin tərifleyib onun Nelson Mandella ilə müqayisəsini aparırı. Ancaq rəhmətli Həsən Kərimovun bir dəfə buri bənzətmələr və oxşatmalara etiraz etməsi cəbhəçilər terəfindən necə daş-qalaşa tutmuşdular, yaziq ele o oturan oldu yerində. Ən gülünc doğurani o idi ki, AXCP funksioneri Nurəddin Məmmədlinin rusiyali müxalifəçi Nemtsovun ölümündən sonra Ə.Kərimlini onunla müqayisə etmədi: "Nemtsov Əli bəy qibtə edirdi..."

Burun, indi de C.Həsənli onu A.Eynşteynlə bir təreziyə qoyur. Bax, bu yerdə deyirlər ki, həyasiğlının son nöqtəsi. Ay Cəmil bəy, heç olmasa, belə bir iddia ilə çıxış edəndə, öz yazdığın "Ağ ləkələrin qara kölgəsi" cizma-qarəni gözünün qabağına getirəydi. Adı çəkilənlərin hamısı siyasetdə, elmde uğur qazanmış, bütün dönyanın tanıldığı şəxslərdir. Bəs, Əli Kərimli kimdir? Sənin kimi, Əli Kərimli də xəyanət, qisaslar, intriqalar toplusudur. AXCP sədri Əli Kərimli və onun "banditos" dəstəsi Vətəndən, milletdən və demokratidən çox danışsa da, həmişə sözləri əməllərinə zidd olub. Bu yerdə Müasir Mütəşəvət Partiyasının sədri Hafiz Hacıyev C.Həsənli ilə bağlı dediyi sözər yadına düşür: "Men Cəmil Həsənlinin qanı da erəni qanıdır dedikdə, o da qaydırıb dedi ki, mən bir xristianı müsəlman etmişəm. Və belə olan halda Cəmil Həsənli erməniləri müdafiə etməyə məcburdur. Ona görə də, xaricdə mülklər, bağ evləri və villalar alırlar. Yəni, yaşayışlarını orada qururlar. Bu baxımdan, mən dəfələrlə təklif etmişəm, teleb etmişəm ki, belə adamlar Azərbaycandan deportasiya olunsunlar".

Bax, budur həqiqət. Azərbaycan iqtidarı dövlətin, milletin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli-C.Həsənli kimi antimillili ənsürərə barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir. Çünkü Azərbaycan artıq dünya birliliyində demokratik principlərin inkişafına önem verən, müstəqil siyaset yeridən dövlət kimi tanınır. Və bu gün anlamaq lazımdır ki, bu ölkənin qanunlarını pozduqlarının bədəli ağırdır. Çünkü qanun hamıyi şamil edilir - əxlaqlıya da, əxlaqsızda da, siyasetçiyə də, sadə vətəndaşa da. Və bu gün özünü tərəfsiz, "xalq fədaisi" kimi Azərbaycan cəmiyyəetine sırmak istəyən bu şərəfsiz məxluqlara bir ad axtarmaq üçün axtarışa çıksam da tapdığım söz insan yox, İBLİS oldu. Xüsusilə də, Sevinc Osmaqızının dediyi hər bir sözü dövlətimizə, Vətənimizə, xalqımıza qarşı yönələn düşməncilikdir. Sevinc Osmanqızı "Sarkisyan bele etiraf edir ki, Xocalıda insanları bilə-bile qırıblar" - deyirse, bu iblis və onun kimilər - orduxanlar, fərəddinlər, vidadılər bu ənsürərə erməni təsəssübəşərləri bunu anlamarı ki, gec-tez xalqın qarşısında en ağır cəzalarını alacaqlar, özü də bağılanılmayan cəzalarını!

i.ƏLİYEV

İlham Hüseynli baş troll statusundan məhrum olundu



E arasında bir məsəl var: "İlahın ağına da, qarasına da lənət". Sanki bu el məsəlini dağdıcı müxalifet düşərgəsində təmsil olunan şəxslər də şamil etmək isteyir-sən. Nəden ki, bu şəxslər xarici maraqlı dairələrdən maddi və mənəvi dəstək aldıqlarından Azərbaycanın milli və dövlətçilik maraqlarına yönəldilmiş siyaset aparırlar. Özlərinə yaxın saytlarda və sosial şəbəkələrdə birbaşa Koçaryan, Sarkisyan, Vardanyan kimi Azərbaycana qarşı ittihamlar səsləndirir, haqqında beynəlxalq aləmdə mənfi rəy formalasdırmağa çalışırlar. AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP funksionerləri Fuad Qehrəmanlı, İlham Hüseynli, Seymour Həzi, Milli Şuranın üzvləri Tofig Yaqublu, Gültəkin Hacıbəyli və digərləri sanki erməni ailəsində göz açıb, erməni çörəyini yeyib, boy-aşa çatıblar. Hər fürsətdə Azərbaycana qarşı qərəzlə təhlükət işi aparırlar. T. Yaqublu deyir ki, "Zəngəzur Azərbaycanañ avantürasıdır". Əli Kərimli isə iddia edir ki, Azərbaycan Ermənistandan sərhəddə mövqelərini möhkəmləndirmək-lə bölgədə sülhə təhdid yaradır. C. Həsənli isə birbaşa Fransadakı erməni lobbisini arzu etdiklərini dile getirir: "Xankəndidə humanitar böhran yaratmaqla Azərbaycan bəzi ölkələri özünə qarşı çevirmiş olur".

Ə.Kərimlinin ətrafında olanlar İ.Hüseynli ağılda və düşüncəsindədirirlər

Trollar da boş dayanımlar çalışırlar ki, Ə.Kərimliyə təqdim olunan tezisləre uyğun fəaliyyətlərini qursunlar. Misal üçün, AXCP-dəki troll dəstəsinin rehbəri vəzifəsini icra edən İlham Hüseynli sosial şəbəkədəki səhifəsində hərbi zəfərimizə kölgə salmağa hesablanan

Troll ermənipərəst dairələrin tənqid edilməsindən narahat olub

i.Hüseynli daha bir sayıqlama ilə çıxış edib. Deyir ki, "Zəngəzura gedirik", "Göyçəni alırıq", "İrəvəna giririk" kimi ucuz vətənpərvərlik şoularıla, "münəqışa bitib", "düşmən gorbagor olub" kimi yalan təhlükətlə özərini də inandırdılar: "Ayılanda isə gördüler ki, diplomatiya cəbhəsində düşmən qılınc çalır. Va bir daha sübut olundu ki, "Ağlılı kənd"ə yox, ağlılı idarəciliyi, müdrik siyasete ehtiyac var. Ağlılı idarəciliyin dəhlizi qapanıbsa, Laçın dəhlizində uğur qazanmaq çətindir. Qətiyyətli siyasetə giriş edə bilmirsənsə, Xankəndinə gire bilməzsən. Dövlət maraqlarının qapısını bağlamısanşa, Ağdam yolunun açılıb-qapanması nəyi deyişəcək? NATO-nu söymək, ABŞ-a qarşığ hansı uğurun təminatıdır? Əs-

lində, biz Qarabağda yox, Bakıda dala-na direnmişik. Bakıda verilən siyasi qərarların neticəsidir ki, Qarabağda haqsız duruma düşmüşük. O məşhur 44 gündən 3 ilə yaxın vaxt ötür. İndi biz tamam başqa mənzərənin şahidi ol-malıyıq. O 44 günün verdiyi hərb-i-mənəvi güc siyasi güce çevriləmələ ve ölkəye yeni rəng, yeni nefəs, yeni libas bəxş etmeliydi. Amma intihar, tənəzzül, repressiya, hüquqsuzluq, qisas, hikke, səfalet getirdi". i.Hüseynlinin qarının azarı bu cümlələri ilə belli olur. Məlum olur ki, troll ABŞ-a qarşı tənqidli fikirlərin səsləndirilməsindən və ya yazılmışından narahat olub.

Əslinde, məram və məqsədinə də ABŞ-dakı qaranlıq dairələri müdafiə etmekdir. Onlara haqq qazandırmağa çalışır ki, bəzi ermənipərəst dairələr Azərbaycana qarşı səlib yürüşləri təşkil etməkdən haqlısınız. Trola başa salmaq lazımdır ki, artıq Qarabağ Azərbaycandır! Ağdam-Xankəndi yolu isə açılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq dünəndən humanitar yük-lər Ağdam-Xankəndi yolu ilə daşınma-sına başlanılıb. Böyük və qüdrətli Azərbaycan öz tələbini Ermənistana və se-paratçıların arxasında dayananları qəbul etdi. Yaxın günlərdə isə üçüncü Azərbaycan bayrağı Xankəndidə dal-ğalanacaq.

Ə.Kərimli AXCP-dəki troll dəstəsini yenidən formalasdırır

Yuxarıda qeyd etdiyim fikirlər bir daha aktuallığını eks etdirmiş olur: Bu tollar erməni qucağından düşübər. Nəcə ola bilər ki, Azərbaycanda yara-dılan bütün imkanlardan bəhrələnmək-lə cah-cələl içinde yaşayasan, lakin erməni maraqlarından çıxış edəsən? Bəlkə də dünyada heç bir insan öz mil-lətinə qarşı belə bir rezaləti etmir, təbii ki, etməz. Ancaq dağdıcı müxaliflər Azərbaycan xalqına, dövlətine şər atır və bununla da erməni lobbisinin Bakı-daki təmsilçiləri olduqlarını nümayiş etdirirlər. Dərk etmirlər ki, onlar ancaq istifadə olunanlardır. Gündün birinde yararsız məhsul kimi zibil qutusuna atılacaq. Artıq i.Hüseynli zibil qutusunu qarışış arxivə göndəriləcək. Çünkü Ə.Kərimli onu AXCP-dəki troll dəstəsinin rəhbərliyindən azad edib. Bu isə onun üçün siyasi intihara bərabədir. Yaxın günlərdə isə arxivlik olacaq.

i.ƏLİYEV

"Paşinyan hakimiyyətinin xaos yaratmaq siyaseti hələ də davam edir"

HƏRBİ EKSPERT açıqladı

"Ozunu demokratik qüvvələr adlandıran, əslində ise mahiyyət etibarilə "Daşnakstütün" tapşırılan Nikol Paşinyanın hakimiyyəti və bundan qabaq əli qana batmış müxalifet rolunda Qarabağın işğalçılığında fəaliyyət göstərən Koçaryan, Sarkisyan və digər qruplaşmaların Cənubi Qafqazda xaos yaratmaq üçün anlaşılmaz siyaseti davam edir". Bu sözüleri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyin deyib. O bildirib ki, Qafqaz yalnız Ermənistana bitən bir region deyil: "Orada yerləşən ölkələr Qafqazda sülh şəraitinin təminatıcı kimi çıxış edirlər. Onları bir araya getirən Azərbaycan-Türkiyə münasibətlərini qeyd etməmək mümkün deyil. Nikol Paşinyanın isə "Uzaq qohum-dansa, yaxın qonşu yaxşıdır" deyimindən uzaq düşərə dönyanı bir-birinə qatan Fransa siyasetinə bel bağlanması, sonra Hindistana üz tutması və bu müddət ərzində İranla yaxınlığı anlaşılan deyildi. Lakin bu gün Rusiya da, İran da çox gözəl başa düşürər ki, Paşinyan onlara yönələn gələcək müharibə ocağının plazdarmasına çevrilib. Yüzillik tərəfində ilk dəfə olaraq Rusiyada yerləşən Ermənistən səfiri Xarici İşlər Nazirliyinə çağrırlaraq nota verilib.

Yenə də 30 il müddətində ilk dəfə İran prezidenti Rəisi

Paşinyana zəng edərək onu qarışiq siyasetin-dən yayındırmaq istəyib. Lakin bütün bu proseslər heç də asan başa gəlmədi". Ekspert sözlərinə davam edərək qeyd edib ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi, siyasi, dostluq və qonşuluq münasibətlərinin qorunması, uzaqqorən siyaseti neticəsində heyata keçirildi: "Düşünürəm ki, ermənilərə siyasi baxımdan "dur" demək-dən əlavə fiziki müdaxile ilə onları dayandırmağa məcbur olacaq. Çünkü bir milyon qaćqınımızın artıq geridönüşü başlayıb. Cəbhə bölgələrində müxtəlif istiqamətlərdə təxribatların töredilmesini, mina sahələrinin qurulmasını müşahidə edirik. Əger Ermənistən hakimiyyəti Qarabağdakı se-paratçı qoşunlarının tərkisilə olması fəaliyyətini həyata keçirəsə, Azərbaycan dövləti fiziki müdaxilə ilə "Dur" prosesini icra etməyə bilər. Qalan bütün hallarda dövlətimiz birtərəfli anti-terror əməliyyatı həyata keçirəcək".

Ləman Sərraf



Hazırlığa...

MƏTANƏT

D eməli, hələ məktəblərin açılmasına bir ay qalmış övladları bu dərs ilində birinci sinfə gedəcək anaların söhbətinin şahidi oluram. Onlar öz aralarında uşaqlarının məktəbə gedəndən sonra hazırlıq məsələsini müzakirə edirlər.

Kənardan dinlədikcə, donub qalıram. Deyirəm, İlahi, hələ məktəb başlamayıb, bunların da uşaqları məktəbə hələ birinci sinfə gedəcəklər, indidən görəsən bu, nə hazırlıq müzakirəsidir bele?..

Qadınlardan biri deyir ki, bəs sinif müəllimləri yaxşı müəllimdir. Gəlin, elə uşaqları onun yanına hazırlıqla göndərək. O biri qadınsa cavabında deyir ki, onun yanına göndərməyib nə edəcəksən? Başqa müəllim yanına qoya bilərsən, müəllim sinifdə uşağına gün verməz. İndi hamı uşağın kim dərs deyir-sə, hazırlıqla da onun yanına qoyur.

Başqa bir qadın isə deyir ki, bəs mənim qohumum var, ibtidai sinif müəllimidir, hazırlıq da keçir, mən onun yanına qoyacağam. Özü deyib ki, gətir, mən meşğul olum. Cavabını isə belə alıb ki, qoymağına qoy, amma ele et ki, öz müəlliminin xəberi olmasın. Yoxsa uşağının sinifdə günü qara olar.

Bütün bunları dinləyərən öz-özümə düşünürəm ki, görəsən, bu, nə xəstəliyidir, biz mübtəla olmuşuq. Birinci sinfə gedən uşağı da hazırlıqla qoyerər? Bəs bu anaların evdə işinin-güçünün adı nədir ki, uşağı ilə məşğul olmaq istəmər? 6 yaşlı uşaq gözünü açıb dünyaya əməli-başlı baxmamış apar, qoy hazırlıqla, uşağın bütün psixologiyası pozulsun.

Elə bu səbəbdən də söhbətə müdaxilə etmələ oludum: -Üzr istəyərəm, söhbətinizə qarışdığım üçün, lakin sadəcə qulaq asa bilmədim. Nə üçün bele kiçik yaşdan uşaqları hazırlıqla qoymaq istəyirsiniz? Heç olmasa, 4-cü sinfə qədər evdə özünüz məşğul olun, yuxarı siniflərdə qoysınız da. Qadınlardan biri cavab verdi ki, ay xanım, proqramı elə çətinləşdiriblər ki, vallah, adam baş aça bilmir ki, uşağa da nə isə öyrədə bilsin. Öten il oğlum getdi birinci sinfə, bu il də qızım gedəcək. Düzdür, oğluma herfləri yazmaqdə köməklik göstərirdim. Amma evvelki illərdəki kimi deyil bu tədris proqramı. Elə çətinləşdiriblər ki, adam baş çıxara bilmir. Buna görə də məcbur qalıb hazırlıqla göndərirem ki, müəllim özü öyretsin.

Mən da belə bir sual verdim onlara. Bəs müəllim sinifdə öyrətmir ki, hazırlıqla ehtiyac yaranır? Cava-bında dedilər ki, körpə uşaqdırlar, 45 dəqiqəyə nə öyrənəcəklər? Lazımdır ki, dərsdən sonra da məşğul oluna ki, bir şey dərk edə bileyər.

O biri qadın isə dedi ki, mən işləyirəm. İsdən sonra uşaqla məşğul olmağa vaxt qalmır. Ev işləri imkan vermir. Bu səbəbdən də hazırlıqlı seçirəm ki, uşaq ev tapşırıqlarını orada hazırlanın.

Başqa bir qadın isə dedi ki, hələ birinci sinifdə uşaqla bir qədər məşğul olmaq olur. Elə ki, 2-ci, 3-cü siniflərə qalxdı, riyaziyyat bir yana, heç Azərbaycan dilindən də məşğul olmaq olmur. Tədrisi o qədər qəribə vəziyyətə salıblar ki, bilmirsən ki, uşaqa dərsi nə formada başa salasan. Nə deyirsənə, deyir ki, yox, ana, sən düzgün demirsən, müəllim deyir ki, bu, belə olacaq. Bu kurikulumdur, nədir, vallah, başımıza oyun açıb. Beləliklə, bilmədim ki, bu xanımlara haqq verəm, yoxsa onları günahlandırıram. Qaldın, necə deyərlər, iki daşın arasında. Hazırlığın qiymətini öyrənəndə isə açığını deyim, matim-qu-tum qurudun.

Düşünürəm ki, ana uşağı qoyur hazırlıqla, işini yüngülləşdirir, müəllim sinifdə enerjisini tükəndirir, saxlayır hazırlıqla. Atalar da haradan olsa, hazırlıqlı pulunu təpib ödəyir. Birçə yazığım uşaqlara gəlir. Bu uşaqların başına görün bir necə oyular açırlar? Xarıcdə birinci sinfə gedənlərə sadəcə ətrafi mühit-le tanışlıq öyredilir, bizdə 6 yaşlı uşağı elə yüksəlyirler ki, qalır altında çabalaya-çabalaya. Yazıq körpələr, hər kəs öz rahatlığını, mənfəətini axtaran za-man qurban siz olursunuz. Elə bu səbəbdən de, Al-lah köməyiniz olsun...

Şərti şumda kəsməli, ya xırmandan yabalaşmalı?

Nikah müqaviləsi ailədaxili qanunnamədir, ailənin bir növ konstitusiyasıdır ve davranışlardan tutmuş münasibətə, nikahdan əvvəlki və sonrakı dövrde əldə edilmiş mülklərdən birgə istifadə edilən əşyaların istifadəsinə qədər hər şey əvvəlcədən qərarlaşdırılır. Nikah müqaviləsi özündə ailənin hər iki fərdinin - ər və arvadın evlilik müddətində həyatını əks etdirir, ortaq qərarların alınmasında, hüquqların pozulmamasında, tərafların haqqının tapdanmamasında bir növ yaddaş kitabıdır. Yəni, nikah müqaviləsində evlənmə ərefəsində və evlilik dövründə qazanılan mal-mülkü idarəsi, həyat tərziñin formallaşması, ərlə arvadın hüquq və vəzifələri, həmçinin, bu kimi maddələr əksini tapır.

Nikah müqaviləsi bağlanmalıdır mı?

Nikah müqaviləsində qeyd olu-



Aile Məcəlləsi

Maddə 38

Bu razılaşma müqaviləsi ər-arvadın mövcud olan və ya gələcəkdə əldə edəcəkleri əmlakın bölgüsünə dair də bağlama bilər. Bu halda boşanma olarsa, mal



nan bütün bəndlər birlikdə yazılır, müqavile notarial qaydada təsdiq olunur, möhür vurulur. Bizim kimi mühafizəkar cəmiyyətlərdə bağlanan nikah müqaviləsi heç də həmişə bir-mənalı qarşılanır. Xüsusi də, yaşılı nəsil bu məsələdə xeyli aqressivdir. Yaşlılar hesab edir ki, insanlar evlənməzdən öncə mal-mülk davası edirlərsə, şərtlərlə evlənirsə, o ailənin ömrü də uzun olmaz. Təbii ki, haqsız da deyillər. Təessüflər olsun ki, zaman o zaman deyil, indi hissələrin yerini müqavilələr, sənədlər alıb. Müasir evliliklərin çox az faizi nikah müqaviləsi bağlayır. Müqavilənin bağlanmasında əsas səbəb kimi qadının boşanma halında el dili ile desək, "düzdə" qalmamasıdır. Axi bizdə belə bir fikir formalışdır ki, qadın hər bir halda əzilən və haqqı tapdanın tərəfdir.

Bu müqavilə evlənməzdən öncə və ya sonra bağlanır bilər, amma evlənməzdən öncə bağlanan müqavilə nikahdan sonra qüvvəye minir. Qeyd edək ki, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunmalıdır. Müqaviləye sonradan dəyişiklik edilə bilər, amma tərəflərin hər ikisinin razılığı ilə.

Çox az faiz müqavilə bağlayır



bölgüsü müqavilədə göstərilmiş formada həyata keçirilir. Nikahın etibarsız sayıldığı, yəni tərəflərin boşandığı gün, müqavilənin də qüvvədə qalmasına xitam verilir.

Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən, 2019-cu ilde 63869 nikah qeydə alınsa da, onlardan yalnız 129-də nikah müqaviləsi, 2020-ci ilde 35348 nikahdan 151-də nikah müqaviləsi, 2021-ci ilin ilk üç ayında isə 10334 nikahdan yalnız 28-də nikah müqaviləsi imzalanıb. Müqavilənin bağlanmasında əsas səbəb kimi qadının boşanma halında el dili ile desək, "düzdə" qalmamasıdır. Axi bizdə belə bir fikir formalışdır ki, qadın hər bir halda əzilən və haqqı tapdanın tərəfdir.

Bu müqavilə evlənməzdən öncə və ya sonra bağlanır bilər, amma evlənməzdən öncə bağlanan müqavilə nikahdan sonra qüvvəye minir. Qeyd edək ki, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunmalıdır. Müqaviləye sonradan dəyişiklik edilə bilər, amma tərəflərin hər ikisinin razılığı ilə.

Bəzən nikah müqaviləsi dedikdə, eksəriyyət nikahı - zaqsı nəzərdə tutur. Daha üzücüsü isə odur ki, bizim cəmiyyət heç dövlətin rəsmi nikahını da vacib hesab etmir. Gənclərin çoxu "iki könül bir olunca samanlıq seyrənlidir" deyimini əsas tutaraq, sadəcə, toy edib evlənirlər. Nikaha girmək isə

Nikah müqaviləsi boşanma halında işe yarayır

Bizim reallıqlara görə, nikah müqaviləsi qadının və uşağın sosial təminatı deməkdir. Çünkü bizdə hər bir halda qadının hüquqlarının pozulduğu hesab edilir. Amma gerçek nikah müqaviləsi heç kimin haqqını tapdamamalıdır. Düzdür, boşanmalar zamanı qadınların hüququ daha çox hallarda pozulur, amma bu o demək deyil ki, kişilər bütün hallarda qazanır. Əksinə, elə boşanma halları olur ki, qadın ərindən istədiyini "qopara" bilir. Hələ ailənin körpə uşağı varsa, bu, lap asan olur. Bizim kişilər boşanma mal bölgüsü etməyi özlərinə siyiqdirmirlər.

Bosananda evdən "pencəyini götürüb çıxan" kişilərimiz də az deyil.

Bəzən nikah müqaviləsi dedikdə, eksəriyyət nikahı - zaqsı nəzərdə tutur. Daha üzücüsü isə odur ki, bizim cəmiyyət heç dövlətin rəsmi nikahını da vacib hesab etmir. Gənclərin çoxu "iki könül bir olunca samanlıq seyrənlidir" deyimini əsas tutaraq, sadəcə, toy edib evlənirlər. Nikaha girmək isə



Azərbaycan
Respublikasının
Medianın İnkışafı
Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın
İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə
"Gender, ailə və demografiya məsələlərinin
işıqlandırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

qadının uşaq doğub doğum haqqında şəhadətnamə ala bilməməsi zaman yada düşür.

Aile Məcəlləsinin 38-ci maddəsində bu müqavilə belə xarakterize edilir: "Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduğda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olmuş rejimini dəyişərək, ümumi əmlaka,

Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə mehdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqla-ra münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındaki şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadin) saxlanılması üçün vəsait almaq hüququnu mehdudlaşdırın, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müd-dealar nəzərdə tutula bilmez."

Boşanmanın da bir mədəniyyəti olmalı...

Nikah müqaviləsinin bir üstünlüyə də var, çünki sözügedən müqavilənin bağlılığı Avropa ölkələrində bəzidən fəqli olaraq evli cütlükler boşananda düşmən kimi yox, dost kimi ayrırlırlar. Mal-mülk bölgüsündə heç bir problem yaranır, hüquqlar tapdanın, qanun hər iki terəfi hüquqları pozulmadan boşayır. Bunlar da mentalitetdir, milletin mədəniyyətinin göstəricisidir. Amma bunları bizim hər han-



onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.

Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkleri əmlaka dair bağlama bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərindən iştirak əslərləri, hər birinin ailə xərclərində iştirak əslərləri, nikah pozulduğda hər birine düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənleştirmək hüququna malikdirlər.

Si bir insanımıza danışan normal qarşılıqla, hətta "bu, normal deyil, ailədə belə şeylərin söhbəti ni aparmaq ayıbdır, mentalitetə ziddir" deyəcək...

Boşanma ərefəsində məhkəmədə təzminat və ya aliment davası etmək mentalitet məsələsi deyil? Maraqlıdır, məhkəmə salonlarında mal-mülk, miras üstündə saç yolanlar, bir-birinin üz-gözünü cırmaqlayanlar, yumruq davasına çıxanlar, qərarı bəyənmədiyi üçün, hətta hakime belə hücum edənlər öz hərəketlərinə normal baxırlar?

Lale Mehrali

SON SƏHİFƏ



13 sentyabr
2023-cü il

Boşanma zamanı uşağa alınanlar necə bölünür?

Hüquqşunas
aydınlıq gətirdi

“Ər-arvad arasında nikah məhkəmə üsulu ilə pozulursa, ər-arvad uşağın kimdə qalması ilə bağlı razılığa galərək məhkəməyə qərarlarını bildirə bilərlər. Əgər belə bir razılıq yoxdursa, o zaman məhkəmə uşaqların kimin yanında qalması ilə bağlı qərarı özü verir. Bu zaman uşağın mənafeyi əsas götürülür. Uşaqların qardaş bacısına, və ya xud valideynlərdən birinə olan bağlılığı, valideynlərin şəxsi keyfiyyətləri, əxlaqi davranışları, həyat tərzi, uşağın inkişafı üçün şəraitin yaradılması və ən əsas uşağın yaşı əsas götürülür”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım ve Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, uşaq hansı valideynin yanında qalırsa, həmin uşağın əmlakı və əşyaları həmin valideyinə təhvil verilir: "Boşanmalar zamanı uşaqların hansı valideynin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gelinən məsələlərdəndir. Uşaq əksər hallarda



anasının yanında qalır. BMT Baş Assambleyasının 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-ci prinsipinə görə, azyaşlı uşaq müstəsnə hallardan başqa, anasından alına bilməz.

Aile Məcəlləsinin 34.2-ci maddəsində deyilir, ziynet əşyaları istisna olmaqla, fərdi istifadə şəyərini (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına eldə edilse də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Buradan belə nəticə çıxarmaq mümkündür ki, ziynet əşyaları, şəxse hədiyyə şəklində verilmişlər istisna olmaqla, kimin istifadəsində olmasından asılı olmayaraq ümumi birə mülkiyyətdədir və boşanma zamanı bərabər hissədə bölünür".

Ayşən Vəli

DIQQƏT: Siqaretin sağlamlığa daha bir zərəri açıqlandı

Ürək-damar, şəkərli diabet, nefəs yolları xəstəlikləri və ağıciyər xərcənginə səbəb olan siqaret çəkmənin sağlamlığa daha bir ciddi zərəri aşkar edilib.

Xarici KİV-lərin yazdırmasına görə, Danimarkanın Aarhus Universitetinin alımları bu zərərlər vərdişin psixi xəstəliklərə səbəb olduğu, depressiya, biopolvar şəxsiyyət problemi və şizofreniya kimi ağır fəsadlar doğurduğunu bildiriblər.

Tədqiqat qrupunun rəhbəri Daq Spid qeyd edib ki, siqaret çəkənlərin psixi xəstəlikləri diaqnozu ilə xəstəxanaya aparılması riski 250 dəfə çoxdur. Alim iki kanadalı tədqiqatçı ilə birlikdə İngiltərədəki biobankın məlumatlarını araşdırıb və melum olub ki, siqaret çəkən gənclərin psixi xəstəliklərə tutulma riski daha artıqdır. Daq Spid qeyd edib: "İnsanlar, adətən, siqaret çəkməyə 17 yaşından başlayır və artıq 30 yaşında əqli sağlamlıqla bağlı problemlərə qarşılaşırlar. Bu zərərlər vərdişle əlaqədar bəzi genlər mövcuddur. Belə ki, siqaret çəkməyən insanlarda həmin genlər psixi xəstəlikləri üzə çıxmır".



AFFA Ermənistan-Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək

AFFA "AVRO 2024"-ün seçmə mərhələsində Ermənistan və Xorvatiya yığmaları arasında keçirilmiş oyundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək. Bu barədə milli assosiasiyanın mətbuat xidmetinin rəhbəri Elhur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, AFFA məsələ ilə bağlı bütün lazımi addımları atacaq: "Ermənilər ilk dəfə deyil ki, bu cür təxribata əl atırlar. Bununla bağlı bütün mümkün tedbirlər görülməcək".

Qeyd edək ki, İrəvanda baş tutan Ermənistan-Xorvatiya matçında ermənilər meydanın üzerinde dron vasitəsilə Qarabağdakı separatçı rejimin "bayraqını" nümayiş etdiriblər. Həmçinin erməni və xorvat azarkeşlər arasında kütləvi dava olub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı, təbrik və başsağılıqlarınızı dərc etməyə hazırlıq!

Priqojinin övladları arasında 1 milyard dollarlıq miras davası!



Bir müddət önce öz şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan rusiyalı muzdlu "Vaqner" qrupunun lideri Yevgeni Priqojinin övladları arasında miras davası başlayıb. SIA xarici mətbuata istinadən xəber verir ki, bir oğlu və iki qızı olan Priqojinin varisləri mirasın böülüdürlərə ilə bağlı razılığa gələ bilmeyiblər. İddialara görə, Priqojin sərvətinin çox hissəsini oğluna qoyub, qızlarına isə da-ha az pay verib.

"Vaqner" və daha üç şirkətə yanaşı, iaşə biznesinin də qurucusu olan Priqojinin öldüyü zaman 1 milyard dollar sərvəti olub.

Səbinə Hüseynli

**Baş redaktor:
Bəhrəz Quliyev**

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətname: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

"ƏLİNCƏ" AZƏRBAYCAN XEYRİYYƏ CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL

YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90

Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet bazar və bazar ertəsində başqa hər gün nəşr olunur

Tiraj: 4000